

«Aqrar bazarın formalaşması və inkişaf xüsusiyyətləri» fənninin iqtisadi məzmunu, məqsədi və vəzifələri

Mövzu 1

1. Aqrar bölmədə formalaşan bazar iqtisadi münasibətləri nəyi tələb edir
 1. Aqrar islahatların keçirilməsini
 2. Tələb və təklifin öyrənilməsini
 3. Kreditlərin cəlb edilməsini
 4. ((Emalı sferasında fəaliyyət göstərən bütün strukturların fəal, normal iş prinsipi qurmalarını
 5. İqtisadi səmərəliliyinin yekun mərhələsini müəyyənləşdirməyi
2. Aqrar bazarın formalaşması və inkişafı xüsusiyyətləri fənninin tədqiqat obyektinə hansı sahələr daxildir
 1. Məhsullarının satış sistemi, regional və dünya bazarı sistemi
 2. Torpaq, əmək, iş və xidmətlər, investisiya və qiymətli kağızlar
 3. Elmi-texniki məhsullar, maddi-texniki resurslar bazarı .
 4. ((Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
3. Aqrar bazarın əsas tədqiqat metodları və üsulları hansılardır
 1. Normativ, pozitiv
 2. Analiz, statistik müşahidə
 3. Statistik qruplaşdırma, konstruktiv hesablama
 4. ((Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
4. Pozitiv tədqiqat metodu vasitəsilə hansı dəyişikliklər öyrənilir
 1. ((Məkan və zaman daxilində baş verən dəyişikliklər
 2. Analiz nəticəsində baş verən dəyişikliklər
 3. Statistik müşahidə daxilində baş verən dəyişikliklər
 4. Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
5. Aqrar bazarın tədqiqi nəticəsində makro- iqtisadi səviyyədə ölkənin aqrar siyasətinin formalaşmasında hansı metoddan istifadə edilir
 1. ((Normativ metoddan
 2. Pozitiv metoddan
 3. Analiz metodundan
 4. Statistik qruplaşdırma metodundan
 5. Müşahidə metodundan

6. Bazarda baş verən iqtisadi proseslər tərkib hissələrinə ayrılmaqla onların xüsusiyyətləri və inkişaf qanunauyğunluqları hərtərəfli öyrənilməsində hansı metoddan istifadə edilir

1. Normativ metoddan
2. Pozitiv metoddan
3. ((Analiz metodundan
4. Statistik qruplaşdırma metodundan
5. Müşahidə metodundan

7. Statistik müşahidə tədqiqat üsulunun köməyi ilə bazarda hansı məlumat əldə edilir

1. ((Bazarda tələb və təklifin həcmi və qiymətlərin səviyyəsi barədə
2. Bazarın inkişafının proqnozlaşdırılması üçün əsaslandırılmış informasiya sistemi barədə
3. Məhsullarının satış sistemi, regional və dünya bazarı sistemi barədə
4. Torpaq, əmək, iş və xidmətlər, investisiya və qiymətli kağızlar barədə
5. Alıcı və satıcı barədə

8. Bazarın inkişafının proqnozlaşdırılması üçün əsaslandırılmış informasiya sistemi formalaşdırılmasında hansı metoddan istifadə edilir

1. Normativ metoddan
2. Pozitiv metoddan
3. ((Analiz metodundan
4. Statistik müşahidə metodundan
5. Müşahidə metodundan

9. Statistik qruplaşdırma üsulundan istifadə etməklə

1. ((Mövcud rəqabət mühitinə uyğun bazar seqmentləri sistemləşdirilir
2. Tələb və təklif öyrənilir
3. Rentabellik yüksəlir
4. Bazar formalaşır
5. Kredit cəlb olunur

10. İqtisadi proseslərdə yaranan əlaqə və asılılıq öz nəticəsini və sonluğunu məntiqi olaraq harada reallaşdırır

1. Kənd təsərrüfatı müəssisəsində
2. Kooperativdə
3. Aqroservisdə
4. ((Bazarda
5. Kəndli-fermer təsərrüfatında

11. Bazar hansı münasibətləri sistemləşdirməklə formalaşdırır və onları inkişaf etdirir

1. ((Təsərrüfatçılıq əlaqələrini, həm də istehsalçılarla istehlakçılar (satıcılar və alıcılar) arasındakı münasibətləri
2. Bazar münasibətləri
3. Sahələr arasındakı münasibətləri
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

12. Yaranan iqtisadi münasibətlər və təsərrüfatçılıq əlaqələri qarşılıqlı maraqların reallaşdığı hallarda aşağıdakı proseslərin nəticəsində öz inkişafını tapır və təkmilləşir

1. ((Alqı-satqı
2. Kredit-lizinq
3. Tələb-təklif
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

13. Bazar:

1. ((Məhsulların (iş və xidmətlərin) istehsalı, mübadiləsi və istehlakı prosesində sərbəst fəaliyyət göstərən təsərrüfatçılıq subyektləri ilə alıcılar və satıcılar arasında qarşılıqlı şəkildə formalaşan iqtisadi münasibətlər sistemidir
2. Sərbəst fəaliyyət göstərən təsərrüfatçılıq subyektləri ilə alıcılar və satıcılar arasında qarşılıqlı şəkildə formalaşan iqtisadi münasibətlərin inkişafıdır
3. Məhsulların istehsalı, mübadiləsi və satıcılar arasında qarşılıqlı şəkildə formalaşan iqtisadi münasibətlər sistemidir
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

14. Normal bazar sisteminin formalaşması üçün hansı şərtlərin nəzərə alınması vacibdir:

1. Bərabər hüquqlu müxtəlif təsərrüfatçılıq formalarının yaradılması və onların fəaliyyətinin stimullaşdırılması;
2. İstehsal (iş və xidmət) sferasında yaradılan müxtəlif mülkiyyətli təsərrüfatçılıq subyektlərinin sərbəst fəaliyyəti;
3. Alqı-satqı prosesində istehsalçılarla istehlakçılar arasında mövcud əmtəələrə görə müəyyənləşdirilən qiymətlərin səviyyəsinə dövlət müdaxiləsinin minimuma endirilməsi, yaxud həmin əmtəələr üzrə sərbəst qiymətqoymaya şərait yaradılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

15. Coğrafi mövqeyinə görə bazarlar aşağıdakılardır

1. Daxili
2. Regional

3.Dünya

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

16. Satışın xarakterinə görə bazarlar necə fərqləndirilir

1. Aliciliq qabiliyyətinə görə

2. ((Topdansatış və pərakəndə satış formaları ilə

3. Aqrmarketinqin təşkili ilə

4. Fəaliyyət növləri ilə

5. Bütün cavablar düzgündür

17. Rəqabət imkanları baxımından bazarların təsnifləşdirilməsi necədir

1. Azad (xalis) rəqabət bazarı

2. İnhisarçı rəqabət bazarı

3. Sırf (xalis) inhisar bazarı

4. Oliqopoliya bazarı

5. ((Bütün cavablar düzgündür

18. İqtisadi təyinatına görə bazarlar hansı növlərə ayrılır

1. Ərzaq bazarı

2. İş və xidmətlər bazarı

3. Elmi-texniki yeniliklər bazarı

4. Xammal bazarı

5. ((Bütün cavablar düzgündür

19. Keyfiyyət əlamətlərinə görə bazarlar necə təsnifləşdirilir

1. ((Təkmil və qeyri-təkmil bazar

2. Elmi-texniki yeniliklər bazarı

3. Qiymətli kağızlar bazarı

4. Texniki resurslar bazarı

5. Xammal bazarı

20. Keyfiyyət əlamətlərinə görə bazarlar necə təsnifləşdirilir

1. Texniki resurslar bazarı

2. Elmi-texniki yeniliklər bazarı

3. Qiymətli kağızlar bazarı

4. ((Formalaşdırılan və pərakəndə bazar

5. Xammal bazarı

21. Keyfiyyət əlamətlərinə görə bazarlar necə təsnifləşdirilir

1. Texniki resurslar bazarı

2. Elmi-texniki yeniliklər bazarı

3. Qiymətli kağızlar bazarı

4. ((Sərbəst və tənzimlənən bazar
 5. Xammal bazarı
22. Keyfiyyət əlamətlərinə görə bazarlar necə təsnifləşdirilir
1. Texniki resurslar bazarı
 2. Elmi-texniki yeniliklər bazarı
 3. Qiymətli kağızlar bazarı
 4. ((Bazar subyektlərinin sərbəst girişi təmin olunmuş və girişə məhdudiyyət qoyulmuş bazar
 5. Xammal bazarı
23. Təkmil bazarların formalaşması bu şərtlər daxilində mümkündürmü
1. Əmtəələrə görə alıcı və satıcılara mübadilə üçün bərabər hüquqlu və sərbəst şəraitin yaradılması
 2. Bazar subyektlərinin hər birinə bərabər hüquqların təmin olunması, yaxud inhisarçılıq hallarına yol verilməməsi
 3. Bazarın fəaliyyətində iştirak edən subyektlərə bazardakı vəziyyət haqqında hərtərəfli məlumatın çatdırılması
 4. ((Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
24. Aqrar bazar sisteminə hansı bazarlar daxildir
1. Kənd təsərrüfatı məhsulları bazarı
 2. Maddi-texniki resurslar bazarı
 3. İş və xidmətlər bazarı
 4. ((Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
25. Aqrar bazarın fəaliyyətinə öz təsirini göstərir
1. Əmək resursları bazarı
 2. Torpaq bazarı
 3. Elmi-texniki məhsullar bazarı
 4. İnvestisiya və qiymətli kağızlar bazarı
 5. ((Bütün cavablar düzgündür
26. Aqrar bazarın infrastrukturunu əsasən hansı tərkib hissələrdən ibarətdir
1. Birjalar
 2. Yarmarkalar
 3. Lizinq xidmət
 4. Texniki vasitələrlə xidmət göstərən müəssisələr
 5. ((Bütün cavablar düzgündür
27. Yarmarkaların həyata keçirilməsi nə ilə xarakterizə olunur

1. ((Alıcı və satıcıların iştirakı ilə müəyyən dövrlərdə (həftə, ay, il) bir neçə dəfə alqı-satqı prosesi ilə

2. Bazara çıxarılan kənd təsərrüfatı məhsulların keyfiyyətinə nəzarət ilə
3. Tələb və təklifin öyrənilməsi ilə
4. Rəqabətqabiliyyətli məhsullar ilə
5. İnvestisiyaların tətbiqi ilə

28. Aqrar bazar sistemində yarmarkalar hansı münasibətlərinin daha səmərəli qiymətlərlə formalaşmasında əvəzsiz rola malikdir

1. ((Tərəflər arasında mübadilə
2. Təsərrüfatlar arasında mübadilə
3. Banklar arasında mübadilə
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

29. Banklar hansı funksiyalar yerinə yetirməklə aqrar bazar infrastrukturunda mühüm yerlərdən birini tutur

1. Pul vəsaitlərinin toplanması
2. Kreditlərin verilməsi
3. Hesablaşmaların həyata keçirilməsi
4. Dövriyyə üçün pul vəsaitlərinin emissiyası
5. ((Bütün cavablar düzgündür

30. Aqrar bazar münasibətlərinin predmeti

1. ((Aqrar bazar sisteminə daxil olan bazarların fəaliyyət mexanizminin öyrənilməsi təşkil edir
2. Satış sistemi, regional və dünya bazarı sistemi təşkil edir
3. Torpaq, əmək, iş və xidmətlər, investisiya və qiymətli kağızlar təşkil edir
4. Maddi-texniki resurslar bazarı və infrastruktur sahələri
5. Elmi-texniki məhsullar, maddi-texniki resurslar bazarı

31. Aqrar bazar fənninin tədqiqat obyekti

1. Kənd təsərrüfatı məhsullarının istehsalı, bölgüsü, mübadiləsi
2. İstehlakı prosesində iştirak edən sferaların və aqrar bazar sistemi
3. ((Kənd təsərrüfatı məhsullarının satış sistemi, regional və dünya bazarı sistemi və s.
4. Bazarların-kənd təsərrüfatı məhsulları bazarı
5. Maddi-texniki resurslar bazarının və iş və xidmətlər bazarı

32. Aqrar bazar fənninin əsas tədqiqat metodları və üsulları

1. ((Normativ, pozitiv, analiz, statistik müşahidə, statistik qruplaşdırma və s.
2. Aqrar bazar sisteminə daxil olan bazarların-kənd təsərrüfatı məhsulları bazarı

3. Maddi-texniki resurslar bazasının və iş və xidmətlər bazarı
4. Kənd təsərrüfatı məhsullarının satış sistemi, regional və dünya bazarı sistemi
5. Torpaq, əmək, iş və xidmətlər, investisiya və qiymətli kağızlar

33. Pozitiv tədqiqat metodu vasitəsilə öyrənilir

1. Makro- iqtisadi səviyyədə ölkənin aqrar siyasəti
2. ((Aqrar bazar sisteminə daxil olan hər bir bazar növünün fəaliyyətində dəyişikliklər
3. Torpaq, əmək, iş və xidmətlər, investisiya
4. Bazarda baş verən iqtisadi proseslər
5. Kənd təsərrüfatı məhsulları istehsalı, saxlanması, satış üçün hazırlanması

34. Normativ metoddan istifadə edilir

1. Nəzərdə tutulan məsələlərin dərinlən mənimsənilməsi
2. Kənd təsərrüfatı məhsullarının istehsalı, bölgüsü, mübadiləsi
3. ((Makro- iqtisadi səviyyədə ölkənin aqrar siyasətinin formalaşmasında
4. Aqrar bazar sisteminə daxil olan hər bir bazar növünün fəaliyyəti
5. Müəyyən məkan və zaman daxilində baş verən dəyişikliklər

35. Analiz metodu vasitəsilə öyrənilir

1. Aqrar bazanın tədqiqi nəticəsində makro- iqtisadi səviyyə
2. Ölkənin aqrar siyasətinin formalaşmasında istifadə edilir
3. Investisiya və qiymətli kağızlar, elmi-texniki məhsullar
4. Maddi-texniki resurslar bazarı və infrastruktur sahələri
5. ((İqtisadi proseslər, onların xüsusiyyətləri və inkişaf qanunauyğunluqları

36. Statistik müşahidə tədqiqat üsulunun köməyi ilə formalaşdırılır

1. Bazarda iqtisadi proseslərin perspektiv səviyyələrinin hesablanması
2. ((Bazarın inkişafının proqnozlaşdırılması üçün əsaslandırılmış informasiya sistemi
3. Onların xüsusiyyətləri və inkişaf qanunauyğunluqları hərtərəfli öyrənilir
4. Mövcud rəqabət mühitinə uyğun bazar segmentləri sistemləşdirilir
5. Hər bir iqtisadi sistemdə ictimai əmək bölgüsünün dərinləşməsi

37. Konstruktiv hesablama üsulu müəyyənləşdirir

1. Normativ, pozitiv, analiz, statistik müşahidə
2. Kənd təsərrüfatı məhsullarının satış sistemi, regional və dünya bazarı sistemi
3. İstehsal-satışla bağlı iqtisadi strukturların bir-biri ilə qarşılıqlı əlaqələri
4. ((İqtisadi proseslərin səviyyələrini, iqtisadi səmərəliliyin yüksəlmə istiqamətlərini
5. Aqrar bazar sisteminin səmərəli fəaliyyətinin təmin olunmasını

38. Normal bazar sisteminin formalaşması üçün şərtlər

1. Məhsullar, maddi-texniki resurslar bazarı və infrastruktur sahələri
2. ((Bərabər hüquqluluq, sərbəst fəaliyyət, əlverişli investisiya mühiti və s.
3. Həmin əlaqələrin formalaşması prosesində yaranan münasibətlər
4. Bir-birini şərtləndirən bu inkişaf tələbatının həcmi ilə istehsalın səviyyəsi
5. Bazarın təşkili formalarının və real bazar əlaqələrinin nəzərə alınması

39. Təkmil bazarların formalaşması üçün şərtlər

1. ((Alıcı və satıcılara mübadilə üçün bərabər hüquqlu və sərbəst şəraitin yaradılması
2. Əlverişli investisiya mühitinin yaradılması
3. Bazar infrastrukturunun formalaşdırılması
4. Bazar iqtisadi münasibətləri sistemi subyektləri
5. Bərabər hüquqlu müxtəlif təsərrüfatçılıq formalarının yaradılması

40. Qeyri təkmil bazarlar

1. Bazar subyektlərinin hər birilə bərabər hüquqları
2. Əmtəələrə görə alıcı və satıcılara mübadilə
3. Bazardakı vəziyyət haqqında hərtərəfli məlumatın çatdırılması və s.
4. ((Bərabər hüquqların təmin olunmaması, inhisarçılıq hallarına yol verilməsi
5. Elmi-texniki yeniliklər bazarı, xammal bazarı, əmək bazarı

41. Formalaşdırılan bazarlar dedikdə başa düşülür

1. ((Alqı-satqı prosesi, qiymətqoyma əvvəlcədən müəyyən olunmuş qaydalar əsasında reallaşdırılır
2. Alıcı və satıcılara bazara girişə sərbəstlik verilməsi
3. Məhdudiyyət qoyulması normativ-hüquqi sənədlər əsasında həyata keçirilir
4. Subyektlərə bazardakı vəziyyət haqqında hərtərəfli məlumatın çatdırılması və s.
5. Bərabər hüquqlu və sərbəst şəraitin yaradılması

42. Sərbəst fəaliyyət göstərən bazarlar

1. Alqı-satqı prosesi və əmtəələrə qiymətqoyma əvvəlcədən müəyyən edilir
2. Birjalar, auksionlar vasitəsilə reallaşdırılır
3. ((Əmtəələrə görə qiymət tələb və təklif əsasında alıcı və satıcılar arasında müəyyənləşdirilir
4. Mübadilə sferasında digər halların müşahidə olunur
5. Bazardakı vəziyyət haqqında hərtərəfli məlumatın çatdırılması

43. Aqrar bazar sisteminə daxildir

1. ((Kənd təsərrüfatı məhsulları bazarı, maddi-texniki resurslar və iş və xidmətlər bazarı
2. Əmək resursları bazarı, torpaq bazarı, elmi-texniki məhsullar bazarı
3. İnvestisiya və qiymətli kağızlar bazarı və s.
4. Əmtəələrin kəmiyyət və keyfiyyəti, satışın şərtləri
5. Qiymətlərin səviyyəsi ilə təklifin tələbləri

44. Aqrar bazarın funksiyaları

1. Kənd təsərrüfatı məhsulları bazarı, maddi-texniki resurslar bazarı.
2. ((Vasitəçilik, qiymətin formalaşdırılması, informasiya, tənzimləyici.
3. Torpaq bazarı, elmi-texniki məhsullar bazarı.
4. İstehsal və istehlakın strukturuna uyğun olaraq ictimai xarakterli xərclərin reallaşdırılması
5. İstehsal xərclərinin reallaşdırılması obyektı

45. Vasitəçilik funksiyasının əhəmiyyəti

1. Satıcı tərəfindən daha çox mənfəət götürmək
2. alıcı tərəfindən əksinə, tələbatı və gəliri baxımından xərcini azaltmaq
3. İstehsal və istehlakın strukturuna uyğun olaraq ictimai xarakterli xərclərin reallaşdırılması
4. ((Alqı-satqı prosesini birləşdirməyə, yaxud qarşılıqlı mübadiləyə şərait yaradır
5. Əmtəəlik məhsul istehsalının iqtisadi cəhətdən stimullaşdırılması

46. İnformasiya funksiyasının əhəmiyyəti

1. ((İstehsalçının öz fəaliyyətini düzgün qiymətləndirmək üçün zəruri informasiya almaq imkanı
2. Bazar şəraitində istehlakçılara normal rəqabət mühiti
3. Satıcı (məhsul), istehsalçılara isə iqtisadi mənfəət
4. Kənd təsərrüfatının inkişafı
5. Maliyyə vəsaitinin ödənilmə müddətinin uzanması

47. Tənzimləyici funksiya

1. İstehsal olunmuş məhsulların saxlanması yerlərinə daşınması
2. Məhsulların saxlanması, həmçinin satışa çıxarılması
3. ((Tələb və təklif arasında tarazlığın və qiymətlərin tənzimlənməsi tələb-təklif qanunu əsasında şərtlənir
4. Alqı-satqı münasibətlərində infrastruktur əvəzsiz rol
5. Kənd təsərrüfatı məhsullarının istehsalı və mübadiləsi

48. Lizinqin növləri

1. ((Maliyyə lizinqi, operativ lizinq, qaytarılan lizinq
2. Qısamüddətli (1 ilədək), ortamüddətli (1 ildən 3 ilədək)

3. Ortamüddətli (1 ildən 3 ilədək), uzunmüddətli (3 ildən çox)
4. Razılaşdırılmış ödəmə əsasında istifadəyə verə bilir
5. Nəzərdə tutulan müddət başa çatdıqda bütün hüquqlar və lizinq əmlakı lizinq sahibinə verilir

Mövzu 2

49. Aqrar siyasətin və aqrar islahatın aqrar bazarın formalaşmasında rolu

1. Aqrar islahat nədən ibarətdir
 1. Torpaqların artırılması
 2. Heyvandarlığın inkişafı
 3. ((Yeniləşmə və müasirləşmə
 4. Əkin sahələrinin genişləndirilməsi
 5. Maliyyə-kreditin artırılması

50. Aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir

1. Əmək haqqı artmışdır
2. İstehsal xərci azalmışdır
3. Məşğulluq yüksəlmişdir
4. ((Aqrar sahədə böhran artmışdır
5. Əmək məhsuldarlığı yüksəlmişdir

51. Aqrar islahatlar nə zaman başlamış

1. 80-ci illərin sonunda
2. ((90-cı illərin əvvəlində
3. 2000-ci ildə
4. 2005-ci ildə
5. 1998-ci ildə

52. Aqrar islahatların həyata keçirilməsinə nədən başlanılır

1. Torpaqların özəlləşdirilməsi
2. Əmlakın qiymətləndirilməsi
3. İşçilərin hazırlanması
4. Texnikanın uçota alınması
5. ((Normativ-hüquqi bazanın yaradılması

53. Aqrar islahatlara nədən başlanılır

1. Kadrların yerləşdirilməsi
2. İdarəetmənin müəyyən edilməsi
3. Əməyin təşkili
4. ((Torpaq və əmlakın özəlləşdirilməsi
5. İstehsalın artırılması

54. Mülkiyyətin hansı forması mövcuddur

1. Dövlət və bələdiyyə
2. Yalnız xüsusi
3. Dövlət və xüsusi
4. ((Dövlət, xüsusi və bələdiyyə
5. Xüsusi və bələdiyyə

55. Torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir

1. İstehsal artır
2. Əmtəəlik məhsul çoxalır
3. ((İctimai təsərrüfatlar ləğv olunur
4. İctimai təsərrüfatlar möhkəmlənir
5. İdarəetmə mürəkkəbləşir

56. Torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır

1. Kollektiv müəssisələr
2. Təsərrüfatlararası təşkilatlar
3. İstehsal-elmi birlikləri
4. Aqrokombinatlar
5. ((Xüsusi təsərrüfatlar

57. Müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır

1. İstehsalın ixtisaslaşması
2. Tədarük sisteminin dəyişməsi
3. Təchizatın azalması
4. Əməyin stimullaşması
5. ((Aqrar islahatların sürətlənməsi

58. Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır

1. Təsərrüfatlararası müəssisələr
2. Elmi-istehsal birlikləri
3. ((Kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
4. Təmir təşkilatları
5. Tikinti müəssisələri

59. Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir

1. İstehsal-iqtisadi yüksəliş sürətlənir

2. ((Sosial-iqtisadi yüksəlişə əməl olunmur
3. Sosial-iqtisadi artıma əməl olunur
4. Məhsul istehsalı artır
5. İqtisadi səmərəlilik yüksəlir

60. Aqrar islahatların hüquqi təminatını nə təşkil edir

1. ((İqtisadi qanunlar
2. İstehsalın təşkili formaları
3. Tədarük qaydaları
4. Maddi-texniki təchizat
5. İstehsalın stimullaşdırılması

61. Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır

1. İqtisadi İnkişaf Nazirliyi
2. Dövlət Torpaq Komitəsi
3. Kənd Təsərrüfatı Nazirliyi
4. ((Dövlət Aqrar İslahatlar Komissiyası
5. Hüquq-mühafizə orqanları

62. Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir

1. Elmi müəssisələr
2. Ali məktəblər
3. Vergi orqanları
4. İnzibati orqanlar
5. ((Aqrar İslahatlar Komissiyası

63. Həyata keçirilən islahatları inkişaf səviyyəsinə, irəli sürülən sosial-iqtisadi, texniki-texnoloji, təşkilati tədbirlərin əhəmiyyətinə görə neçə mərhələyə bölmək olar

1. 7 mərhələ
2. ((5 mərhələ
3. 3 mərhələ
4. 6 mərhələ
5. 4 mərhələ

64. Aqrar islahatların başlanğıcını, ona hazırlığı, iqtisadi mexanizmin və idarəetmənin təkmilləşdirilməsinə dair tədbirlərin işlənilməsinə əhatə edən mərhələ hansı dövrü əhatə edir

1. 90-cı ilə qədər dövrü
2. 90-93-cü illəri
3. 91-92-ci illəri

4. ((92-ci ilə qədər dövrü
5. 92-dən sonrakı dövrü

65. Aqrar islahatların normativ-hüquqi bazası əsasən yaradılan inkişaf dövrü hansı illəri əhatə edir

1. ((92-95-ci illəri
2. 93-96-cı illəri
3. 94-95-ci illəri
4. 91-94-cü illəri
5. 95-ci ili

66 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” nə vaxt təsdiq olunmuşdur

1. 20 yanvar 2004-cü il
2. 20 fevral 2004-cü il
3. ((11 fevral 2004-cü il
4. 11 yanvar 2004-cü il
5. 15 fevral 2004-cü il

67. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı” nə vaxt təsdiq olunmuşdur

1. 14 yanvar 2009-cu il
2. 14 fevral 2009-cu il
3. 14 mart 2009-cu il
4. ((14 aprel 2009-cu il
5. 14may 2009-cu il

68. Bazar münasibətlərinin inkişafı şəraitində aqrar bazarın formalaşması və səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə dövlətin

1. ((Aqrar siyasəti ilə bağlıdır
2. Sərəncamları ilə bağlıdır
3. Qanunları ilə bağlıdır
4. Hüquqi aktları bağlıdır
5. Qərarları ilə bağlıdır

69. Aqrar siyasət vasitəsi ilə müəyyən edilir

1. İnkişaf istiqamətləri
2. İnkişafının nəzəri-metodoloji əsasları
3. İnkişafın rəqibləri məsələləri
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfərdir

70. Aqrar siyasət kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq qarşısında duran

başlıca məqsəd və vəzifələrdən biri

1. ((Aqrar bazarın düzgün formalaşması və səmərəli fəaliyyət göstərməsinin müəyyən edilməsidir
2. Maya dəyərinin aşağı salınmasıdır
3. Məhsuldarlığın artırılmasıdır
4. Keyfiyyətli məhsul istehsalıdır
5. Rəqabət şəraiti yaradılmasıdır

71. Dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasının ən mühüm atributları hansılardır

1. Aqrar bazarda daxili əmtəə istehsalçılarının maraq və mənafeələrinin etibarlı qorunması
2. İstehlakçıların sosial maraqlarına uyğun gələn qiymətlər
3. Ərzaq və kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

72. Dövlətin həyata keçirdiyi aqrar siyasət

1. Aqrar bazarda istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşmanın yaranmasına xidmət edir
2. Ekvivalent mübadilə münasibətlərinin formalaşdırılmasına xidmət edir
3. Aqrar-sənaye kompleksində dəyər qanununun tələblərinin yerinə yetirilməsinə xidmət edir
4. İqtisadiyyatın sahələri - xüsusilə sənaye ilə kənd təsərrüfatı arasında disproporsiyanın aradan qaldırılmasına xidmət edir
5. ((Bütün cavablar düzgündür

73. Müasir dövrdə dövlətin aqrar siyasətinin aqrar bazarın formalaşmasına təsiri nə ilə şərtlənir

1. ((Aqrar bazar iştirakçılarının təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığortalanması
2. Aqrar bazarda istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşmanın yaranması
3. Ekvivalent mübadilə münasibətlərinin formalaşdırılması
4. Aqrar-sənaye kompleksində dəyər qanununun tələblərinin yerinə yetirilməsi
5. İqtisadiyyatın sahələri - xüsusilə sənaye ilə kənd təsərrüfatı arasında disproporsiyanın aradan qaldırılması

74. Dövlətin aqrar siyasətinin aqrar bazarın formalaşmasına təsiri

1. ((Daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunmasıdır
2. Aqrar bazarda istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşmanın

yananmasıdır

3. Ekvivalent mübadilə münasibətlərinin formalaşdırılmasıdır
4. Aqrar-sənaye kompleksində dəyər qanununun tələblərinin yerinə yetirilməsidir
5. İqtisadiyyatın sahələri - xüsusilə sənaye ilə kənd təsərrüfatı arasında disproporsiyanın aradan qaldırılmasıdır

75. Aqrar siyasətinin aqrar bazarın formalaşmasına təsiri hansı amillərlə şərtlənir

1. Aqrar bazar iştirakçılarının təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığortalanması
2. Daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunması
3. İstehlakçıların vəziyyətinin stabil saxlanılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

76. Müasir dövrdə dövlətin aqrar siyasətinin başlıca məqsədi

1. ((Aqrar sferada çoxukladlı iqtisadi münasibətlərin bərqərar olmasına şərait yaratmaq
2. Subsidiyaların ayrılması
3. Aşağı faizlə kredit verilməsi
4. Daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunması
5. İstehlakçıların vəziyyətinin stabil saxlanılması

77. Dövlətin aqrar siyasətinin başlıca məqsədi

1. Daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunmasıdır
2. Aqrar bazarda istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşmanın yaranmasıdır
3. Ekvivalent mübadilə münasibətlərinin formalaşdırılmasıdır
4. Aqrar-sənaye kompleksində dəyər qanununun tələblərinin yerinə yetirilməsidir
5. ((Azad sahibkarlığın inkişafını və müxtəlif mülkiyyət formalarına əsaslanan çoxsaylı təsərrüfat qurumlarının azad rəqabət əsasında fəaliyyətini təmin etməkdən

78. Bazar münasibətlərinin formalaşdığı müasir mərhələdə dövlətin aqrar siyasətinin əsas vəzifəsi

1. Ölkə əhalisini yüksək keyfiyyətli xammal ilə müntəzəm səviyyədə təmin etmək
2. Etibarlı və səmərəli aqrar bazar yaratmaq
3. Əhalinin həyat tərzini yaxşılaşdırmaq məqsədi ilə səmərəli aqrar sənaye

istehsalı formalaşdırmaq

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

79. Nəyin nəticəsində əhalinin ərzaqla təminatı yaxşılaşmışdır

1. Maliyyə yardımının

2. Kənd təsərrüfünə ayrılan kreditlərin

3. Lizing fəaliyyətinin

4. Qəbul olunmuş qərarların

5. ((Dövlətin aqrar siyasətinin düzgün qurulması və ona ciddi əməl olunmasının

80. Ölkəyə ərzaq məhsullarının idxalının kəskin olaraq azaldılmasına nə səbəb olmuşdur

1. Maliyyə yardımının

2. Kənd təsərrüfünə ayrılan kreditlərin

3. Lizing fəaliyyətinin

4. ((Dövlətin aqrar siyasətinin düzgün qurulması və ona ciddi əməl olunmasının

5. Əhalinin ərzaqla təminatının artması

81. Dövlətin aqrar siyasətinin başlıca istiqaməti

1. ((Aqrar bazarın düzgün formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə istiqamətlənir

2. Maliyyə yardımının ayrılmasına istiqamətlənir

3. Kənd təsərrüfünə ayrılan kreditlərin faiz dərəcələrinin aşağı salınmasına istiqamətlənir

4. Lizing fəaliyyətinin genişlənməsinə istiqamətlənir

5. Dövlətin aqrar siyasətinin düzgün qurulmasına istiqamətlənir

82. Aqrar siyasət aqrar bazarın

1. Fəaliyyətinin səmərəli təsərrüfat-iqtisadi mexanizmini formalaşdırmalı

2. Kənd təsərrüfatı və sənaye məhsulları arasında qiymət paritetini təmin etməli

3. Vergi, kredit, sığorta, gömrük və digər tənzimlənmə vasitələrindən istifadə etməklə aqrar iqtisadiyyatın inkişafına təşkilat-maliyyə yardım və dəstəyin göstərilməsini artırmalı

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

83. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki

1. Hər bir dövlət özünəməxsus aqrar siyasəti vasitəsilə bazar münasibətləri şəraitində fəaliyyət göstərən aqrar iqtisadiyyatın bütün təsərrüfat kateqoriyaları

arasında iqtisadi və hüquqi bərabərliyini təmin edilməli

2. Aqrar sektorda azad rəqabət mühitinin formalaşdırılmasına hüquqi yardım və köməklik göstərməli

3. Yeni yaradılan istehsal qurumlarının inkişafını stimullaşdırmaq məqsədi ilə onların maliyyə-təsərrüfat vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş zəruri tədbirlər həyata keçirməlidir

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

84. Aqrar bazarın səmərəli formalaşdırılması əhəmiyyətli səviyyədə

1. Subsidiyalardan asılıdır

2. ((Yerli istehsalın inkişafının iqtisadi cəhətdən düzgün stimullaşdırılmasından asılıdır

3. Kreditdən asılıdır

4. Rəqabət şəraitindən asılıdır

5. Keyfiyyətli məhsul və məhsuldarlıqdan asılıdır

85. Aqrar bazarın səmərəli formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməsinin nail olunması məqsədi nəyə əməl edilməlidir

1. Aqrar sferada istehsalçıların və istehlakçıların sosial-iqtisadi tarazlığına əsaslanan iqtisadi münasibətlər formalaşdırılmalı

2. Aqrar sferada dövlətin başlıca strateji maraqlarını təmin etməklə kənd təsərrüfatı məhsulları istehsalının stabil və dinamik inkişafı təmin edilməli

3. Aqrar sferanın istehsal-iqtisadi fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilən normativ-hüquqi və iqtisadi təyinatlı tədbirlər hazırlanmalı və tətbiq edilməlidir

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

86. Beləliklə ölkədə aqrar bazarın formalaşması

1. Kənd Təsərrüfatı Nazirliyinin nəzərətindən asılıdır

2. Dövlətin aqrar siyasətinin inkişafından asılıdır

3. ((Dövlət tərəfindən ayrılan kreditlərin həcmindən asılıdır

4. Məhsul istehsalından asılıdır

5. Rəqabətdən asılıdır

87. Aqrar bazarın səmərəliliyi

1. ((Dövlətin aqrar siyasətindən asılıdır

2. Yerli istehsalın inkişafından asılıdır

3. Kreditdən asılıdır

4. Rəqabət şəraitindən asılıdır

5. Keyfiyyətli məhsul və məhsuldarlıqdan asılıdır

88. Nə bazar iqtisadiyyatının tələblərinə cavab

1. Məhsul istehsalçıları öz məhsullarını sərbəst reallaşdırmaq imkanı
2. Məhsulların daşınması və saxlanması
3. Məhsulların emalı və tədarükü qaydaları
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

89. Hansı məsələlərin vaxtında həll edilməməsi aqrar bazarın fəaliyyətinə ciddi zərər vurur

1. Məhsul istehsalçıları öz məhsullarını sərbəst reallaşdırmaq imkanı
2. Məhsulların daşınması və saxlanması
3. Məhsulların emalı və tədarükü qaydaları
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

Mövzu 3

90. Tələb dedikdə

1. ((Alıcının zəruri əmtəyə görə dəyər ifadəsində tələbatının reallaşdırılan hissəsi başa düşülür
2. Mübadilə sferasında iqtisadi münasibətlərin dərinləşməsi başa düşülür
3. İstehsalçıların təkrar istehsalı başa düşülür
4. Kreditin cəlb edilməsi başa düşülür
5. Lizinin tadbiri başa düşülür

91. Aqrar bazarda tələb hansı amillərlə xarakterizə olunur

1. Əmtənin həcmi ilə
2. Satışının mövsümlüyü ilə
3. Qiymətlərin səviyyəsi və elastikliyi ilə
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

92. Tələb necə müəyyənləşdirilir

1. ((Əhalinin (alıcının) sayının, istehlakçıların tələbatının strukturunda konkret əmtəyə çəkilən xərclərin və istehlakçıların gəlirlərinin hasili konkret əmtənin qiymətinə bölünür

2. Əmtənin həcmi, ölçü potensialı, əmtə istehsalının, satışının mövsümlüyü, alıcıların gəlirlərinin səviyyəsi, qiymətlərin səviyyəsi və elastikliyi kimi

3. Alıcının həyat səviyyəsini, istehsal sferasında istehsalına dövrünü təmin etmək üçün lazım olan bu və ya digər əmtəni (xidməti) əldə etmək arzusu və zəruriliyini əks etdirməklə

4. Bazarın tələbi öyrənilərkən kənd təsərrüfatı məhsulları (əmtələri) ilə

yanaşı bu sahə məhsullarının istehsalı və satışı mərhələsində maddi-texniki resurslara, həmçinin iş və xidmətlərə tələbat də nəzərə alınmaqla

5. Alıcının zəruri əmtəyə görə dəyər ifadəsində tələbatının reallaşdırılan hissəsi kimi

93. Tələb qanununa görə əmtəənin qiyməti yüksəldikcə ona olan təklif

1. Stabil qalır
2. ((Azalır
3. Ölcülür
4. Müqayisə olunur
5. Araşdırılır

94. Tələb qanununa görə əmtəənin qiyməti azaldıqca ona olan tələb

1. Stabil qalır
2. ((Artır
3. Ölcülür
4. Müqayisə olunur
5. Araşdırılır

95. Aqrar bazarda tələbin səviyyəsinə qiymətdən başqa qeyri - qiymət amilləri də təsir göstərir, bunlar hansılardır

1. Alıcıların sayı
2. Onların zövqü
3. Gəlirlərinin səviyyəsi (alıcılıq qabiliyyəti)
4. Əmtəələrin keyfiyyəti
5. ((Bütün cavablar düzgündür

96. Aqrar bazarda tələbdən danışarkən

1. ((İstehlakçının tələbi ilə bazarın tələbini fərqləndirmək lazım gəlir
2. Alıcının zəruri əmtəyə görə dəyər ifadəsində tələbatının reallaşdırılan hissəsi başa düşülür
3. Mübadilə sferasında iqtisadi münasibətlərin dərinləşdirilməsi lazım gəlir
4. Tələblə təklifin araşdırılması nəzərdə tutulur
5. İnvestisiyaların tətbiqi nəzərdə tutulur

97. Əgər məhsula olan tələb qeyri - elastikdirsə bu halda

1. ((Bazara çıxarılaçaq əmtəənin həcmi azalması şərti ilə satıcının gəlirləri artır
2. Bazara çıxarılaçaq əmtəənin keyfiyyəti lazımi həddə cətdirilir
3. Tələblə təklif arasında nisbət müəyyənləşdirilir
4. İstehsalçılar arasında rəqabət genişlənir
5. Mübadilə sferasında iqtisadi münasibətlər öyrənilir

98. Qeyri-qiymət amilləri hansılardı

1. Saticıların sayı
2. Təklif olunan əmtəələrin həcmi
3. Bazara çıxmaq üçün maliyyə imkanları
4. Əmtəə istehsalı və satışına çəkilən xərclərin səviyyəsi
5. ((Bütün cavablar düzgündür

99. Qeyri-qiymət amilləri hansılardı

1. İstehsal yeri ilə bazar arasındakı məsafə
2. Vaxt amili
3. Əmtəənin keyfiyyəti və tez xarab olma xüsusiyyəti
4. Təbii amillər
5. ((Bütün cavablar düzgündür

100. Bununla yanaşı istehsalçı məhsulunu bazara çıxarmaq üçün kifayət qədər nəyə ehtiyaclıdır

1. İnformasiyaya
2. Məsləhətə
3. Kreditə
4. Lizingə
5. ((Maliyyə vəsaitinə

101. Bazarda tələb və təklif bir-birini tamamlamaqla

1. ((Qiymətlər formalaşdırılır
2. Qiymətlər stabil qalır
3. Qiymətlər artır
4. Qiymətlər dəyişir
5. Qiymətlər aşağı düşür

102. Tələb və təklifin bir-birini tamamlaması

1. ((Tarazlıq qiymətini yaradır
2. Stabillik qiymətini yaradır
3. Gəliri artırır
4. Yoxsulluq azalır
5. Keyfiyyət yüksəlir

103. Bazarda qiymət tarazlığı hansı amillərin təsiri ilə formalaşır və müəyyən dəyişikliyə məruz qalır

1. ((Tələb və təklifə təsir edən amillə
2. Tələbə təsir edən amillə
3. Təklifə təsir edən amillə
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

104. Tələb və təklifdən asılı olaraq tarazlıq qiymətinin dəyişməsinə necə xarakterizə etmək olar

1. Tələbin artımı, təklifin sabitliyi, yaxud azalması şərtində tarazlıq qiyməti yüksəlir

2. Tələbin azalması, təklifin sabitliyi, yaxud artımı şəraitində tarazlıq qiyməti aşağı düşür

3. Təklifin artımı, tələbin sabit, yaxud azalması şərtində tarazlıq qiyməti aşağı düşür və təklifin azalması, tələbin sabitliyi, yaxud artması şərtində tarazlıq qiyməti yüksəlir

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

Mövzu 4

105. ASK sistemində istehsal münasibətlərinin təkmilləşdirilməsi öz növbəsində ne ilə sıx şəkildə bağlıdır

1. ((Təsərrüfatçılığın iqtisadi mexanizmi

2. Dövlət tərəfindən ayrılan subsidiyalar

3. Beynəlxalq lahiyələr

4. Məhsulların keyfiyyəti

5. İstehsal münasibətləri

106. ASK və onun iqtisadi mexanizmi mürəkkəb iqtisadi münasibətlərlə xarakterizə edildiyindən hansı məsələlərin həllini önə çəkir

1. İstehsal strukturunun və qarşılıqlı əlaqələrin mürəkkəbləşdiyi şəraitdə istehsalın və istehsal prosesində həmin əlaqələrin genişləndirilməsi şərti ilə keyfiyyət dəyişikliyinə şərait yaradılması

2. Mövcud resurs potensialından səmərəli istifadə etməklə istehsalə zəruri olan məhsulların əldə olunması üçün digər sahələrdə əlaqələrin qarşılıqlı iqtisadi maraqlar əsasında qurulmasının təmin edilməsi

3. Qarşılıqlı iqtisadi münasibətlərin sistemli inkişafının təmin olunması

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

107. ASK sistemi iqtisadi ədəbiyyatlarda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən necə bölmələrə (sferalarla) ayrılır

1. Dörd

2. ((Üç

3. Altı

4. Beş

5. İki

108. ASK sistemi müxtəlif istiqamətlərdə fəaliyyət göstərən hansı bölmələrlə (sferalarla) xarakterizə olunur

1. Birinci sfera: kənd təsərrüfatını və ASK-nın digər sahələrini istehsal vasitələri ilə təmin edən maşınqayırma sənayesi, mineral gübrələr və kimyəvi vasitələr istehsal edən sənaye sahələri, meliorasiya texnikası sənayesi və s.

2. İkinci sfera: kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələri, həmçinin meşə təsərrüfatı

3. Üçüncü sfera: kənd təsərrüfatı xammalının emalı sənayesi və s.

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

109. ASK-nın inkişaf mərhələsində hansı vəzifələrin yerinə yetirilməsini əsas şərt kimi qarşıya qoyur

1. ASK-nın bütün sferalarında istehsalın optimal inkişafının təmin olunması

2. Digər sahələrin inkişafının demək olar ki, əsasını təşkil edən kənd təsərrüfatının tələbatı baxımından öz istehsalını qurmağa çalışan sənaye sahələri

3. Kənd təsərrüfatının xüsusi əhəmiyyəti və daha mürəkkəb xüsusiyyətləri baxımından bu sahə müəssisələrinin səmərəli fəaliyyəti üçün normal iqtisadi və hüquqi mühitin yaradılması

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

110. ASK-nın inkişaf mərhələsində vəzifələrin yerinə yetirilməsi hansı istiqamətlərə yönəldilir

1. Dövlət və özəl bölmənin inkişafı

2. Yüksək rəqabət qabiliyyətli əmtəə istehsalının stimullaşdırılması

3. Daxili istehsalın qorunması

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

111. ASK-da qiymətin tələb və təklif baxımından formalaşması necə reallaşır

1. ((Kompleksi təşkil edən sferalarda istehsal olunan məhsulların, həmçinin hər bir sahənin xüsusiyyətləri baxımından

2. Yüksək rəqabət qabiliyyətli əmtəə istehsalının stimullaşdırılması

3. Daxili istehsalın qorunması

4. Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

112. ASK sferalarının səmərəli fəaliyyəti üçün qiymət vasitəsilə hansı məsələlər önə çəkilir

1. Kompleksi təşkil edən sferalarda istehsal olunan məhsulların, həmçinin hər bir sahənin xüsusiyyətləri

2. Yüksək rəqabət qabiliyyətli əmtəə istehsalı
3. Daxili istehsalın qorunması
4. Daxili bazarın qorunması
5. ((Qiymətlərin müəyyənləşdirilməsi prosesində qiymətin funksiya və xüsusiyyəti ilə yanaşı digər iqtisadi vasitələrlə əlaqələrinin nəzərə alınması

113. Qiymət vasitəsilə ASK sferalarında səmərəli fəaliyyəti üçün hansı məsələlər önə çəkilir

1. Qiymətlərin müəyyənləşdirilməsi prosesində qiymətin funksiya və xüsusiyyəti ilə yanaşı digər iqtisadi vasitələrlə əlaqələrinin nəzərə alınması
2. ASK-nın sferaları üzrə istehsal olunan hər bir məhsulun istehsal-mübadilə mərhələsi üzrə xüsusiyyətlərinin diqqətdən yayınmaması
3. Kənd təsərrüfatı məhsulları ilə onun istehsalı üçün zəruri olan digər sferaların məhsullarının, iş və xidmətlərinin qiymətlərinin səviyyəsində tarazlığın təmin edilməsi
4. Elmi-texniki tərəqqinin nailiyyətlərinin daha çox ehtiyacları sahələrə yönəldilməsi
5. ((Bütün cavablar düzgündür

114. Hansı şəraitdə inhisar qiyməti formalaşır

1. ((Başqa bazarı olmayan, yaxud xarici bazara çıxmaq üçün vəsaiti çatışmayan xammal istehsalçısı
2. Bazarın qorunması
3. Elmi-texniki tərəqqinin tətbiqi
4. Yüksək rəqabət qabiliyyəti
5. Dövlət və özəl bölmənin inkişafı

115. Qiymət dedikdə

1. ((Alıcılarla satıcılar arasında mübadilə sferasında formalaşan iqtisadi münasibətlər sistemi başa düşülür
2. Rəqabət mühitində dövlətin antiinhisar siyasəti
3. Aqrar bazar sisteminə daxil olan bazar növlərinin hər birinin özünə-məxsus xüsusiyyətlərə malik olması
4. Bazarlarda təklif olunan əmtəə və xidmətlərin istehsalı
5. Məhsulların istehsal xərcləri

116. Qiymət vasitəsilə

1. ((Məhsul istehsalı zamanı çəkilən xərclər reallaşdırılır
2. Məhsul keyfiyyəti yüksəlir
3. Aqrar bazar qorunur
4. Maya dəyəri artır

5. Gəlir çoxalır

117. Qiymətdoyma prosesində istehsalçının başlıca məqsədi

1. Bazarı qorumaq
2. ((Maksimum mənfəət əldə etmək
3. Elmi-texniki tərəqqinin tətbiqi
4. Yüksək rəqabət qabiliyyətli istehsal
5. Dövlət və özəl bölmənin inkişafı

118. Qiymətdoyma prosesində maksimum mənfəət əldə etmək üçün istehsalçı

1. Bazarı düzgün qiymətləndirməyi bacarmalı
2. Əmtəənin fərdi xüsusiyyətindən asılı olaraq və xərcləri baxımından qiymətlərin səviyyəsi nəzərə alınmalı bazara vaxtında çıxarmağı
3. Rəqabət mühiti şəraitində bazarda öz yerini-mövqeyini müəyyənləşdirməyi bacarmalı
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

119. Bazarın öyrənilməsində istehsalçının ilkin məqsədi nədən ibarətdir

1. Bazar necə qorunmalıdır
2. Təklif araşdırılmalıdır
3. ((İstehlakçıların tələbi müəyyənləşdirilməlidir
4. Bazar qiymətləndirilməlidir
5. Rəqabət mühiti yaradılmalıdır

120. Tələbdən asılı olaraq qiymətin müəyyənləşdirilməsi və dəyişməsi nə ilə əlaqədardır

1. Maksimum mənfəət əldə etmək
2. ((İstehlakçıların alıcılıq qabiliyyəti və məhsulların keyfiyyəti
3. Elmi-texniki tərəqqinin tətbiqi
4. Yüksək rəqabət qabiliyyətli istehsal
5. Dövlət və özəl bölmənin inkişafı

121. Əmtəələrin qiyməti nə ilə bağlıdır

1. Bazar
2. ((Tələblə
3. Keyfiyyət
4. Proqnoz
5. Sığorta

122. Qiymətin hansı növləri fərqləndirilir

1. Bazar qiyməti
2. Müqavilə qiyməti
3. Tarif qiyməti

4. Satınalma qiyməti
 5. ((Bütün cavablar düzgündür
123. Qeyd olunanlardan hansılar qiymət növlərinə aiddir
1. Tənzimlənən qiymət
 2. Son hədd qiyməti
 3. Girov qiyməti
 4. Topdansatış və pərakəndə satış qiymətləri
 5. ((Bütün cavablar düzgündür
124. Qiymətin balanslaşdırıcı funksiyası nəyi xarakterizə edir
1. İstehlakçıların tələbinə uyğunlaşmanı
 2. ((Tələb və təklifin tarazlaşdırılmasını
 3. Bazarın qorunmasını
 4. Gəlirin coxalmasını
 5. Dövlət və özəl bölmənin inkişafını
125. Tələb və təklif arasında nisbət hansı vasitəylə balanslaşdırılır
1. Tələb tarazlığı
 2. Təklif tarazlığı
 3. ((Qiymət tarazlığı
 4. Bazar tarazlığı
 5. Keyfiyyət
126. Rəqabət xidmət edir
1. Daha keyfiyyətli məhsul istehsalına
 2. Məhsul satışı və alqısına şərait yaratmağa
 3. Tələb və təklifin tarazlığın təmin olunmasına
 4. ((Bütün cavablar düzgündür
 5. bütün cavablar səfdir
127. Rəqabət nəyə təsir edir
1. Formalaşan qiymətlərin səviyyəsinə
 2. Vaxtaşırı dəyişən qiymətlərin səviyyəsinə
 3. Bazarda iqtisadi münasibətləri tənzimlənməsinə
 4. ((Bütün cavablar düzgündür
 5. Bütün cavablar səfdir
128. Rəqabət bir – biri ilə apardığı iqtisadi mübarizə formasıdır
1. İstehsalçılar arasında
 2. İstehsalçılarla istehlakçılar arasında
 3. İstehlakçılar arasında
 4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

129. İstehsalçılar arasında rəqabət istehsalın strukturunda nəyi tələb edir

1. Bazarın tələbinə uyğun baş verə biləcək dəyişikliyin çevikliyini
2. Keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalını
3. Bazarda öz mövqeyini yaratmasını və onu qorumasını
4. Gözlənilməz mənfi iqtisadi proseslərə davam gətirmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmasını
5. ((Bütün cavablar düzgündür

130. İstehsalçılar və istehlakçılar arasında rəqabət birinci nə ilə əlaqədardır

1. Keyfiyyətli məhsul istehsal etmək
2. ((Daha çox yüksək qiymətə məhsulun satılması
3. Bazarın qorunması
4. Bazarda mövqe yaratmaq
5. Formalaşan qiymətlə razılaşmaq

131. İstehsalçılar və istehlakçılar arasında rəqabət ikinci nə ilə əlaqədardır

1. Keyfiyyətli məhsul istehsal etmək
2. Daha çox yüksək qiymətə məhsulun satılması
3. Bazarın qorunması
4. Bazarda mövqe yaratmaq
5. ((Aşağı qiymətlə tələbatına uyğun keyfiyyətli məhsul əldə etmək

132. Rəqabət istehsalçılar və istehlakçıların iqtisadi maraqlarının maksimum ödənilməsi məqsədilə apardıqları

1. Bazarın tələbinə uyğun məhsul istehsalı
2. Keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalı
3. Bazarda öz mövqeyini yaratması və onu qorumasın
4. ((İqtisadi mübarizə formasıdır
5. Aşağı qiymətlə tələbatına uyğun keyfiyyətli məhsul əldə etmək

133. Normal rəqabət mühitinin (azad rəqabət) formalaşması əsasən hansı prinsipə söykənir

1. ((Bazar iştirakçılarının sayına məhdudiyyət qoyulması və iştirakçılar bazar sisteminə istənilən vaxt daxil və çıxı bilər
2. Daha çox yüksək qiymətə məhsulun satılması
3. Daxili bazarın qorunması
4. Bazarda müsbət mövqe yaratmaq
5. Formalaşan qiymətlə razılaşmaq

134. Rəqabət mühitinin formalaşması əsasən hansı prinsiplə əlaqədardır

1. Daha keyfiyyətli məhsul istehsalı

2. Məhsul satışı və alqısına şərait yaratmaq
3. Tələb və təklifin tarazlığın təmin etmək
4. ((Bazarda çoxsaylı istehsalçılar fəaliyyəti.
5. Bazarda müsbət mövqe yaratmaq

135. Rəqabət qabiliyyətini hansı amillər formalaşdırır

1. Əmtənin keyfiyyəti
2. Reklam
3. Xərclərin səviyyəsi
4. İstehsala yeni texnologiyanın tətbiqi
5. ((Bütün cavablar düzgündür

136. Aqrar bölmədə rəqabətin formalaşması və inkişafına əlverişli şəraitin yaradılmasında nə mühüm rol oynayır

1. ((Dövlətin antiinhisar siyasəti
2. Sahibkarlıq fəaliyyəti
3. Daxili bazarın qorunması
4. Beynəlxalq təcrübə
5. Xərclərin səviyyəsi

137. Antiinhisar siyasəti dedikdə, başa düşülür

1. İstehsal tələbinə uyğun baş verə biləcək dəyişiklik
2. Keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalı
3. Bazarda öz mövqeyini yaratmaq və onu qorumaq
4. Gözlənilməz mənfi iqtisadi proseslərə davam gətirmək
5. ((İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasına yönəldilən tədbirlər

138. Dövlətin antiinhisar siyasətinin həyata keçirilməsi ilk növbədə nəyin yaradılmasını tələb edir

1. ((Qanunvericilik baza
2. Dövlət tənzimlənməsi
3. Aqrar siyasət
4. Rəqabət mühitinin
5. Maliyyə yardımı

139. Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi hansı qanunlardan və digər normativ-hüquqi sənədlərdən ibarətdir

1. Azərbaycan Respublikasının Konstitusiyası
2. "Antiinhisar fəaliyyəti haqqında" qanun
3. "Təbii inhisarlar haqqında" qanun
4. "Haqsız rəqabət haqqında" qanun

5. ((Bütün cavablar düzgündür

140. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul olunub

1. 10 mart 1995-ci ildə
2. ((4 mart 1993-cü ildə
3. 7 mart 1998-ci ildə
4. 15 mart 1997-ci ildə
5. 3 mart 2000-ci ildə

141. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanunu

1. 10 mart 1995-ci ildə
2. 4 mart 1993-cü ildə
3. 7 mart 1998-ci ildə
4. 15 mart 1997-ci ildə
5. ((2 iyun 1995-ci ildə

142. Haqsız rəqabətin hansı formaları mövcuddur:

1. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
2. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
3. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

143. Qeyd olunanlardan hansı haqsız rəqabətin formalarına aiddir

1. Haqsız sahibkarlıq fəaliyyəti
2. Haqsız işgüzarlıq davranışı
3. İstehlakçıların çaşdırılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

144. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi nə ilə xarakterizə olunur

1. ((Rəqibin əmtəəsinin, həmçinin əmtəə formasının və xarici tərtibatının əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla özbaşına təqlid edilməsi

2. İstehsal tələbinə uyğun baş verə biləcək dəyişiklik
3. Keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalı
4. Bazarda öz mövqeyini yaratmaq və onu qorumaq
5. Gözlənilməz mənfi iqtisadi proseslərə davam gətirmək

145. Təsərrüfat fəaliyyətində rəqibin təqlidi nə ilə xarakterizə olunur

1. ((Digər təsərrüfat subyektlərinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması

2. Keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalı
3. Bazarda öz mövqeyini yaratması və onu qorumasın
4. Bütün cavablar səfdir
5. Aşağı qiymətlə tələbatına uyğun keyfiyyətli məhsul əldə etmək

146. Haqsız rəqabətin formalarına nə aiddir

1. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması
2. Rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi
3. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən dayandırılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

147. Haqsız sahibkarlıq fəaliyyətinin formaları hansılardır

1. ((Bazar subyektlərinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
2. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması
3. Rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi
4. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən dayandırılması
5. Bütün cavablar səfdir

148. Qeyd olunanlardan haqsız sahibkarlıq fəaliyyətinə aiddir

1. Rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi
2. Əmtəələrin əlavə çeşidlə məcburi satılması
3. Müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

149. Haqsız işgüzarlıq davranışına daxildir

1. ((Rəqibin işgüzar əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar-müraciətlər edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi
2. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması
3. Rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi

4. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən dayandırılması

5. Bütün cavablar səfdir

150. Haqsız rəqabətin digər forması olan istehlakçıların çaşdırılması hansı məsələləri özündə birləşdirir

1. Əmtənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması

2. Əmtənin istehlakçını çaşdırma biləcək yanlış müqayisə edilməsi və reklamı, yaxud informasiya kimi açıqlanması

3. Əmtənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi

4. Əmtənin öz təyinatına, yaxud ona qoyulan tələblərə uyğun olmadığına gizlədilməsi

5. ((Bütün cavablar düzgündür

151. Respublikanın antiinhisar qanunvericiliyində “Təbii inhisarlar haqqında” qanun nə vaxt qəbul olunub

1. 10 mart 1995-ci ildə

2. 4 mart 1993-cü ildə

3. 7 mart 1998-ci ildə

4. 15 mart 1997-ci ildə

5. ((15 dekabr 1998-ci ildə

152. Təbii inhisarçılıqla yanaşı təcrübədə inhisarçılığın hansı növləri var

1. Dövlət

2. Sahə

3. Yerli

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

153. Mövcud qanunvericilikdə inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması üçün hansı tədbirlər həyata keçirilir

1. İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarətinin müəyyən olunması

2. Təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərlə onların bazardakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi

3. Təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

154. Qanunvericilikdə inhisarçılıq fəaliyyətinin qarşısının alınması nədən ibarətdir

1. Bazara giriş maneələrini zəiflətmək məqsədilə istehsal olunan məhsullara eyniləşdirilmiş standartların tətbiqi
2. Sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi
3. Kredit şərtlərinin sərtləşdirilməsi
4. Dövlət köməyinin bütün növlərinin dayandırılması
5. ((Bütün cavablar düzgündür

Mövzu 5

155. İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaşmasında əsaslı rol oynamaqla nə ilə mühüm təcrübi əhəmiyyət daşıyır

1. Qiymət
2. Mənfəət
3. Rəqabətqabiliyyətlilik
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

156. Aqrar bazara çıxarılacaq kənd təsərrüfatı məhsulları necə təsnivləşdirilir

1. Tələb və təklif müəyyən etmək kimi
2. ((Daxili və xarici xərclər kimi
3. Daxili bazarın qorunması kimi
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

157. Daxili xərclərə aiddir

1. Tənzimlənən qiymət
2. Son hədd qiyməti
3. Girov nəticəsində əldə olunan gəlir
4. Topdansatış və pərakəndə satış qiymətləri
5. ((İstehsal prosesində müəssisələrin özünə məxsus olan resurslardan istifadəyə çəkilən xərclər

158. Xarici xərclərə daxıldır

1. Kənardan alınan xammal
2. Kənardan alınan gübrələr
3. Muzdla cəlb olunmuş əmək ehtiyatları
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

159. Kənd təsərrüfatı məhsullarının istehsalı prosesində xərclərə hansı

mövqelərdən yanaşmaq lazımdır

1. İstehsal vasitələrinə (materiallara) xərclər. Məsələn: toxum, gübrə, bitki mühafizə vasitələri, neft məhsulları və s.;
2. Əmək haqqı
3. İş və xidmətlərə xərclər
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

160. Hansı mövqelərdən kənd təsərrüfatı məhsullarının istehsalı prosesində xərclərə yanaşmaq lazımdır

1. Əsas istehsal vasitələrindən istifadə
2. Kapitaldan istifadə üzrə xərclər
3. Sair xərclər, sığorta haqları və vergilər
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

161. Kənd təsərrüfatı istehsalında son hədd xərclərinin tədqiqi zamanı nəzərə alınmalıdır

1. Xərclərin elə səviyyəsi mövcuddur ki, həmin xərc istehsalının artmasına səbəb olmur
2. İstehsal dövrlərində məhsuldarlıq azalır
3. Əlavə xərc hesabına istehsalın artımı bazar qiymətlərinin səviyyəsi ilə müqayisədə kifayət qədər mənfəət əldə etməyə imkan vermir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

162. Mənfəət necə müəyyən olunur

1. Satışdan əldə olunan pul gəlirinin artımı kimi
2. Məhsulun həcmnin artımı kimi
3. Əlavə xərc hesabına
4. ((Satışdan əldə olunan pul gəlirinin artımının məhsulun həcmnin artımına fərqi kimi
5. Bütün cavablar səfdir

163. Mənfəətin artırılmasında istehsalçı üçün əsas şərt

1. Satışdan əldə olunan pul gəliri
2. Məhsulun həcmnin artımı
3. Daxili bazarın qorunması
4. Dövlət dəstəyi
5. ((Səmərəli istehsal sahələrini müəyyənləşdirmək bacarığı

164. Mənfəətin yüksəldilməsinin hansı istiqamətləri mövcuddur

1. Satışdan əldə olunan pul gəliri

2. Məhsulun həcmnin artımı
3. Daxili bazarın qorunması
4. ((Məhsul istehsalının artırılmasına təsir edən və az xərc tələb olunan tədbirlərə üstünlük verilməsi
5. Rəqabətə davamlılıq

165. Qiymətlərin səviyyəsi ilə xərclər arasında səmərəli nisbətin gözlənilməsi üçün nə diqqət mərkəzində olmalıdır

1. Kreditin cəlb olunması
2. Rəqabət
3. ((Yüksək keyfiyyətli əmtəə istehsalı
4. Yeni texnologiyanın tətbiqi
5. Proqnoz

166. İstehsalçı torpaq sahəsini əkib-becərmədiyi halda hansı vergini ödəməlidir

1. Mənfəət vergisi
2. Əlavə dəyər vergisi
3. ((Torpaq vergisi
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

167. Xərclər ümumiləşdirilmiş formada müəyyən əmtəə və xidmətlərin istehsalının təşkili nədən ibarətdir

1. Tələbdən
2. Təklifdən
3. ((İstehsal amillərinin dəyərindən
4. Mənfəətdən
5. Daxili bazardan

168. Orta sabit xərclər istehsalın həcmi artdıqca

1. ((Aşağı düşür
2. Yuxarı qalxır
3. Dəyişməz qalır
4. Gəlir artır
5. Keyfiyyət yüksəlir

Mövzu 6

169. Bazar münasibətlərinin formalaşdığı müasir mərhələdə ölkəmizdə dövlət aqrar siyasətinin başlıca məqsədi nədir

1. ((Yeni iqtisadi münasibətlərin inkişafı əsasında çox növlü təsərrüfatçılığın, azad sahibkarlığın, sərbəst rəqabətin inkişafına nail olmaq

2. Ölkənin bütün regionlarında özəl banklar yaradılmalı, kredit kassaları təşkil edilməli
3. Özəl bankların və kredit kassalarının təsisçiləri özəl kənd təsərrüfatı qurumları olmalıdır
4. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yüksəldilməsi məqsədi ilə bütün regionlarda taxıl, ət, süd məhsulları istehsal edən özəl kənd təsərrüfatı müəssisələrinə kredit verilməsinə üstünlük verilməlidir
5. Ət və süd məhsulları istehsal edən özəl kənd təsərrüfatı müəssisələrinə dövlət tərəfindən subsidiyalar ayrılması

170. Yeni iqtisadi münasibətlərin inkişafı əsasında çox növlü təsərrüfatçılığın, azad sahibkarlığın, və sərbəst rəqabətin inkişafına nail olmaq üçün

1. ((Ölkədə etibarlı aqrar bazar formalaşmalı və səmərəli fəaliyyət göstərməlidir
2. Özəl kənd təsərrüfatı müəssisələrinə kredit faizi müəyyənləşdirərkən ən aşağı faiz dərəcələri nəzərdə tutulmalıdır
3. Şərait yaradılmalıdır ki, krediti almaqda maraq olsun
4. Kreditin qaytarılmasında ümitsizlik aradan qaldırılsın
5. Məhsulların istehsalının dövlət tərəfindən stimullaşdırılması təcrübəsi genişləndirilməlidir

171. Ölkədə etibarlı aqrar bazar formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikasında hansı tədbirlər həyata keçirilir

1. Təsərrüfatçılıq üsullarının yeniləşməsi
2. Rəqabətin genişlənməsi
3. İstehsalçıların marağının yüksəlməsi
4. İstehsalın strukturunun müasir dövrün tələblərinə uyğunlaşması
5. ((Bütün cavablar düzgündür

172. Ölkədə əhalinin ərzaq və istehlak məhsulları ilə tələbatının necə faizi yerli məhsullarla ödənildikdə həmin ölkədə aqrar siyasətin və aqrar bazarın fəaliyyəti etibarlı hesab olunur

1. 50-60%
2. 10-20%
3. 30-40%
4. ((70-80%
5. 40-50%

173. Azərbaycan Respublikasında dövlətin aqrar siyasəti bazar iqtisadiyyatının tələbləri səviyyəsində formalaşmış, onun başlıca istiqaməti nədən ibarətdir

1. Aqrar sferada yeni istehsal münasibətlərinin inkişafına nail olmaq
2. Çoxukladlı iqtisadiyyatı və aqrar sahibkarlığı formalaşdırmaq
3. İstehsal-iqtisadi əlaqə və mənafeləri təkmilləşdirmək

4. İqtisadi mexanizmi müasir dövrün tələblərinə uyğunlaşdırmaq
5. ((Bütün cavablar düzgündür

174.Aqrar bazar başlıca olaraq hansı iki mənbə hesabına formalaşır

1. ((Daxili istehsal sahələrinin inkişafı və idxal edilən məhsullar
2. Tələb və təklif
3. Keyfiyyət və proqnozlaşdırma
4. Qiymət və qiymətdəyişmə
5. Gəlir və xərclər

175.Azərbaycan Respublikasında aqrar bazarı formalaşdıran istehsal sahələri quruluşuna hansı sahələr daxildir

1. Meşəçilik
2. Balıqçılıq
3. Kənd təsərrüfatı
- 4.Emal və yeyinti
- 5.((Bütün cavablar düzgündür

176.Ölkənin kənd təsərrüfatı hansı sahələrdən ibarətdir

1. Əkinçilik
2. Taxılçılıq
3. Tərəvəzçilik
4. Kartofçuluq
5. ((Bütün cavablar düzgündür

177.Heyvandarlığın struktur tərkibinə daxildir

1. Maldarlıq
2. Qoyunçuluq
3. Quşçuluq
4. Donuzçuluq
5. ((Bütün cavablar düzgündür

178.Hal-hazırda ölkə əhalisinin illik istehlakının necə faizi daxili istehsalın payına düşür

1. 25-30%
2. 35-40%
3. ((65-70%
4. 35-40%
5. 15-20%

179.Ölkənin sosial-iqtisadi yüksəlişinin təmin edildiyi müasir şəraitdə aqrar bazar əsasən nəyin hesabına formalaşdırılmalı və daha da inkişaf etdirilməlidir

1. ((Daxili istehsalın
2. Beynəlxalq lahiyələrin
3. Kreditin
4. Lizinqin
5. Subsidiyaların

180. Bazar münasibətlərinə keçid şəraitində kənd təsərrüfatının inkişafı nəyin məqsədyönlü hazırlanmasına və yerinə yetirilməsinə əsaslanmalıdır

1. ((Dövlət proqramının
2. Məhsul istehsalçılarının gəlirlərinin
3. İnformasiya və məsləhətin
4. Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

181. Azərbaycan torpaqlarının münbitliyini yüksəldilməsi üzrə kompleks tədbirlərin yerinə yetirilməsi üçün əsas baza hesab edilən proqrama müvafiq olaraq daxildir

1. Yerli torpaq-iqlim şəraitinə uyğunlaşan elmi əsaslarla, ekoloji cəhətdən təhlükəsiz əkinçilik sisteminin hazırlanması və tətbiqi təmin edilməli;

2. Torpağın münbitliyinin qorunmasını və yüksəldilməsini təmin edən həcdə eroziyaya qarşı, aqrokimya, meşəqoruyucu hidromeliorativ tədbirlər yerinə yetirilməli;

3. Mineral gübrələrin, əhəng materiallarının, bitkilərin mühafizə vasitələrinin bərpa olunması və həmcinin artması təmin edilməli;

4. Əmtəənin istehsalçıların tələbini ödənilməsi üçün müasir texnika və avadanlıqlar bazarı formalaşdırmalı

5. ((Bütün cavablar düzgündür

182. Yeni texnologiya siyasəti ilk növbədə nəyi əvvəlcədən müəyyənləşdirilməsini tələb edir

1. Kənd təsərrüfatına yüksək texnologiyalı və resurs qənaətli texnikanın gətirilməsini

2. İstehsal vasitələrinin topdansaş bazarının formalaşdırılmasını

3. Hazır məhsulun satış bazarını

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

183. Yüksək keyfiyyətli heyvandarlıq məhsulları istehsalının artımı ilə sıx bağlıdır

1. Mal-qaranın genetik potensialının yüksəldilməsi

2. Sağlamlığının qorunması

3. Mövcud olan və yeni cinslərin geniş miqyasda seleksiya işinin yaxşılaşdırılması

4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

184. Məşədən, onun sərvətlərindən səmərəli istifadəyə nail olunması üçün nələrin nəzərdə tutulması məqsəduyğun hesab olunur

1. Məşə təsərrüfatlarının ehtiyacını ödəmək üçün məşə təsərrüfatının bütün gəlir vəsaitlərinin təmərküzləşdirilməsini və istifadəsini təmin edən məşə idarəçiliyinin səmərəli iqtisadi mexanizmini formalaşdırması

2. Məşə mədəniyyəti, məşə təsərrüfatı, məşə meliorativ işlərinin və məşə ağaclarının və qeyri ağac məhsullarının emalının mexanikləşmə səviyyəsini yüksəldilməsi;

3. Aşağı əmtəəli olan ağacları yenisi ilə əvəz edilərək qiymətli meşələrin bərpa edilməsi;

4. Kənd təsərrüfatı qurumlarında məşə və məşə olmayan ərazilərdə qoruyucu məşə zolaqlarının kəmiyyət və keyfiyyətlə artırılması hesabına ümumi meşəliyin aqrosferasının, onun əsası olan biolojişmənin və ekolojişmənin davamlılığının möhkəmləndirilməsinə təsir göstərilməsi

5. ((Bütün cavablar düzgündür

185. Aqrar bazarın formalaşması və səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə asılıdır

1. ((Ölkədə yeyinti və emal sənaye sahələrinin inkişafından
2. Biolojişmənin və ekolojişmənin davamlılığının möhkəmləndirilməsinə təsir göstərilməsindən
3. Alıcılıq qabiliyyətindən
4. Mövsum xarakterindən
5. Tələb və təklifdən

186. Ölkəmizdə yeyinti və emal sənaye sahələrinin inkişafı üçün hansı tədbirlər həyata keçirilir

1. Yeyinti və emal sənaye sahələrinin miqyası genişlənir
2. Yeyinti və emal sənaye sahələrinin müasir texnologiya təchizatı yaxşılaşır
3. Regionlarda xammal bazarının tələblərinə uyğun emal və yeyinti sənaye sahələri sürətlə inkişaf etdirilir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

187. Respublikanın müvafiq regionlarında hansı sahələrin inkişafına nail olunmuşdur

1. Pambıq emalı müəssisələri
2. Tütün fermentasiya zavodları

3. Tərəvəz-meyvə konserv müəssisələri
4. Şirə, şərab və şərab məhsulları istehsalı zavodları
5. ((Bütün cavablar düzgündür

188. Hansı nöqsanlar ölkənin emal-sənaye sahələrinin inkişafında ciddi gərginlik yaranmışdır

1. Bir çox emal müəssisələrinin istehsal gücünün aşağı olması
2. İnfrastrukturun nəqliyyat növündəki buraxılan nöqsanlar
3. Məhsul istehsalının sürətlə artması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

189. Əhalinin ərzaq məhsulları ilə təmin olunmasının yaxşılaşdırılmasının əsas şərti

1. ((Yeyinti, emal sənayesinin və məhsulun saxlanması bazasının inkişaf etdirilməsidir
2. Məhsul istehsalının sürətlə artmasıdır
3. Tələblə təklif arasında nisbətənin hesablanmasıdır
4. Regionlarda xammal bazarının tələblərinə uyğun emal və yeyinti sənaye sahələri sürətlə inkişaf etdirilir
5. Yeyinti və emal sənaye sahələrinin miqyasının genişlənməsidir

190. İtkilərin azaldılması və xammal emalının dərinləşdirilməsi hesabına yeyinti məhsullarının istehsalını necə faiz artırmaq mümkündür

1. ((25-30%
2. 10-15%
3. 40-45%
4. 60-65%
5. 70-80%

191. Əl əməyinin xüsusi çəkisi necə faiz təşkil edir

1. 10-20%
2. ((40-50%
3. 25-30%
4. 5-10%
5. 50-60%

192. Ət və süd sənayesinin inkişafı hansı tədbirlərin əsasında həyata keçirilməlidir

1. Qabaqcıl texnologiyanın tətbiq olunması
2. Təkrar xammalın tam istifadəsi
3. Ət və süd məhsullarının istehsalının artırılması
4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

193. Çörəkbişirmə, yarma, kraxmal, qənnadı, pivə, alkoqolsuz içkilər, likor-araq və spirt sənayesinin inkişafında hansı tələblər nəzərə alınmalıdır

1. Əhalinin sayı
2. Əhalinin gəliri
3. Əhalinin əmanəti
4. ((Regional bölgələrin tələbləri
5. Bütün cavablar səfdir

194. Regional proqramların realizə olunması üçün büdcə təminatları ilə yanaşı nədən də istifadə olunmalıdır

1. Səhmlərdən
2. Xüsusi investisiyalardan
3. Xarici investisiyalardan
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

195. Yeyinti və emal sahələrinin inkişafında ən kəskin problem

1. Kreditin faizinin yuxarı olmasıdır
2. ((Müasir maşın və avadanlıqların olmamasıdır
3. Subsidiyaların ayrılmamasıdır
4. Lizinqin inkişaf etməməsidir
5. Qabaqcıl texnologiyanın tətbiq edilməməsidir

196. Yeyinti məhsullarının təminatlı keyfiyyətlə buraxılmasının və istehlakçıların marağının müdafiə edilməsini təmin etmək üçün dövlət

1. Sertifikat sistemi yaratmalı
2. Ərzaq mallarının standartlaşdırılması formasını yaratmalı
3. Sanitar nəzarəti mexanizmi formalaşdırmalıdır
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

Mövzu 7

197. Aqrar bazar münasibətlərinin formalaşdığı hazırki dövrdə ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə nə həlledici təsir göstərir

1. Maddi-texniki təchizat
2. Tədarük formaları
3. ((Aqrar sfera
4. Nizam-intizam
5. İstehlak formaları

198. Müasir dövrdə əhalinin həyat şəraitinin yaxşılaşmasına nə daha çox təsir göstərir

1. Əmək intizamı
2. Xidmət növləri
3. İstehlak üsulu
4. ((Aqrar sfera
5. Texnologiya

199. Aqrar sfera ölkənin ümumi sosial-iqtisadi inkişafında necə inkişaf edir

1. Dolayı
2. Əlavə
3. Köməkçi
4. Əlaqələndirici
5. ((Həlləddici

200. Aqrar sfera xarici əlaqələrin nəyə malikdir

1. ((Genişləndirilməsində
2. Məhdudlaşmasında
3. Əlaqələndirilməsində
4. Tənzimlənməsində
5. Azaldılmasında

201. Ölkənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün aqrar sferada nəyə nail olunmalıdır

1. Tənzimlənməyə
2. İxtisaslaşmaya
3. ((İntensiv inkişafa
4. Mexanikləşməyə
5. İstehsalın təşkilinə

202. Aqrar sferanın sosial-iqtisadi yüksəlişinin həyata keçirilməsində nəyin inkişafı əsas hesab olunur

1. İxtisaslaşmanın
2. ((Aqrar sahibkarlığın
3. Tənzimlənmənin
4. Texnoloji proseslərin
5. Əmək təşkilinin

203. Ölkədə aqrar sahənin inkişafında nəyin həyata keçirilməsi həlləddici əhəmiyyətə malikdir

1. Texniki təmirin
2. Texnologiyanın
3. İxtisaslaşmanın

4. Təmərküzləşmənin
5. ((İslahatların

204. Aqrar sahədə mülkiyyət münasibətlərin inkişafı və xüsusi mülkiyyətin yaranması nəyin elmi əsaslarla formalaşmasına şərait yaradır

1. İstehsal-iqtisadi əlaqələrin
2. İstehlak üsullarının
3. ((Sahibkarlığın
4. Texniki təchizatın
5. Maliyyə münasibətlərin

205. Aqrar sahibkarlıq formalarında mövcud istehsal potensialından istifadəyə nə olur

1. İstifadə sabit qalır
2. İstifadə zəifləyir
3. İstifadə mürəkkəbləşir
4. ((İstifadəyə maraq artır
5. İstifadə olunmur

206. Aqrar sahibkarlığın inkişafı şəraitində məhsul istehsalı sahəsində nə baş verir

1. Sabit saxlanılır
2. Dəyişilməz qalır
3. Maraq olmur
4. ((İstehsal artır
5. İstehsal azalır

207. Aqrar sahibkarlıq şəraitində əmək və vəsait sərfindən necə istifadə olunur

1. Sabit
2. Dəyişilməz
3. ((Məqsədəuyğun
4. Normativ əsasında
5. Plan səviyyəsində

208. Aqrar sahibkarlıq şəraitində istehsalın iqtisadi səmərəliliyinin səviyyəsində nə baş verir

1. Dəyişilir
2. Sabit qalır
3. Azalır
4. ((Yüksəlir
5. Hesablanmır

209. Aqrar sahibkarlıq fəaliyyəti nədir

1. İstehsal növü
2. Xidmət forması
3. ((İqtisadi fəaliyyət növü
4. Əmək kollektivi
5. Xidmət sahəsi

210. Aqrar sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin nə əldə etmək məqsədilə formalaşmasıdır

1. Məhsul
2. İqtisadi səmərə
3. Əmək haqqı
4. ((Gəlir
5. Pul gəliri

211. Aqrar sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin özlərinin nəyi əsasında formalaşır

1. Göstərişi
2. Biliyi
3. İxtisası
4. Peşəsi
5. ((Cavabdehliyi

212. Aqrar sahibkarlıq fəaliyyətinin nəticəsi üçün fiziki və hüquqi şəxslər nəyə malikdir

1. Hüquqi göstərişə
2. ((Əmlak məhsuliyətinə
3. Əsas fondlara
4. Maliyyə vəsaitinə
5. Əməkhaqqı fonduna

213. Aqrar sahibkarlıq hansı fəaliyyət növüdür

1. Sabit
2. Kollektiv
3. ((Müstəqil təşəbbüskar
4. Tənzimlənən
5. Planlı

214. Aqrar sahibkarlıq fəaliyyətinin istehsal resursları nədən ibarətdir

1. Yalnız torpaq sahəsi
2. Yalnız əsas fondlar
3. Yalnız işçi qüvvəsi və maliyyə vəsaiti
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

215. Aqrar sahibkarlıq fəaliyyəti nə qədər məhsul istehsal etməli, xidmət göstərməli və gəlir almalıdır

1. Plana uyğun
2. Göstəriş səviyyəsində
3. ((Tələb olunan səviyyədə
4. Emalın tələbatına uyğun
5. Satışa uyğun

216. Aqrar sahibkarlıq fəaliyyəti istehsal, satış və bütün növ xidmətləri əhatə edən nədir

1. Kollektivdir
2. Şəxsdir
3. Hüquqi vahiddir
4. ((Tam sərbəst fəaliyyətdir
5. Birgə fəaliyyətdir

217. Aqrar sahibkarlıq fəaliyyət qanunvericiliklə nə edilir

1. İstehsal edir
2. Xidmət göstərir
3. ((Qorunur
4. Tənzimlənilir
5. İxtisaslaşdırılır

218. Aqrar sahibkarlığın inkişafı müasir dövrün nəyindən irəli gələn obyektiv zəruri prosesdir

1. Texnoloji prosesindən
2. Tənəzzülündən
3. ((Tələbatından
4. Maliyyə çətinliyindən
5. Əmək haqqının səviyyəsindən

219. Aqrar bazar münasibətilə aqrar sahibkarlıq arasında nə mövcuddur

1. ((Qarışıqlıqlı əlaqə və asılılıq
2. Heç nə
3. Ziddiyyət
4. Biri digərinin inkişafını pozur
5. Müxtəlif məqsədə malikdirlər

220. Sahibkarlar öz fəaliyyətini səmərəli qurmaq üçün nədən istifadə edir

1. Qymət amilindən
2. İqtisadi səmərədən
3. ((Bank kreditindən
4. Sığortadan
5. Vergi amilindən

221. Sahibkarlıq fəaliyyəti hansı vəsait hesabına həyata keçirilir

1. Büdcə
2. Bələdiyyə
3. ((Kredit və öz vəsaiti
4. Vergi və sığorta
5. Subsidiya

222. Sahibkarlıq fəaliyyətinin xərcləri nə hesabına ödənilir

1. Büdcə vəsaiti
2. Sosial təminat
3. Kredit
4.)) Öz gəlirləri
5. Yardım və köməklər

223. İş və xidmətlər bazarının fəaliyyəti nədən asılıdır

1. Mövsümü xarakterdən
2. ((İş və xidmətlər bazarının strukturundan
3. İstehsal olan məhsuldan
4. Məhsulun keyfiyyətindən
5. Maliyyə dəstəyindən

224. İş və xidmətlər bazarının strukturunu təşkil edir

1. Sahibkarlıq fəaliyyəti
2. Cəlb olunan kreditlər
3. ((Ticarət-təchizat
4. Keyfiyyətli məhsul istehsalı
5. Lizing fəaliyyəti

225. İş və xidmətlər bazarının strukturunu

1. ((Ticarət satış təşkil edir
2. Sahibkarlıq fəaliyyəti təşkil edir
3. Cəlb olunan kreditlər təşkil edir
4. Keyfiyyətli məhsul istehsalı təşkil edir
5. Lizing fəaliyyəti təşkil edir

226. Bazarın iqtisadi qanunları əsasında fəaliyyət göstərərək hansı iş və xidmətlər təklif edilir

1. Aqroservis xidməti
2. Lizing xidməti
3. İcarə
4. İpoteka
5. ((Bütün cavablar düzgündür

227. Kənd təsərrüfatı istehsalçısının sosial amillərinə aiddir

1. İstehsal və mənzil şəraiti
2. Yaşayış səviyyələri
3. Əməyin stimullaşdırılmasının vəziyyəti
4. Mülkiyyət münasibətləri.
5. ((Bütün cavablar düzgündür

228. Xüsusi təsərrüfatçılıq şəraitində iş və xidmətlərdə nəyə daha böyük məsuliyyət tələb olunur

1. Texniki-təmir
2. Bərpa
3. Yüklərin vaxtında və itkisiz daşınması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

229. Təşkilati-iqtisadi amillər istehsalın hansı amillərini birləşdirir

1. İxtisaslaşdırılma
2. Təmərküzləşmə
3. Əmək bölgüsü
4. Əmək kooperasiyası
5. ((Bütün cavablar düzgündür

230. Texniki-texnoloji amillərə texnika və avadanlıqların markaları və növləri üzrə görüləcək iş və xidmətlərə aiddir

1. İxtisaslaşdırılma
2. Təmərküzləşmə
3. Əmək bölgüsü
4. Əmək kooperasiyası
5. ((İstehsalın mexanikləşdirilməsi

231. Texnika və avadanlıqların markaları və növləri üzrə görüləcək iş və xidmətlərə aiddir

1. Elektrikləşdirilmə
2. Kimyalaşdırılma
3. Meliorasiya
4. İstehsalın texnologiyası
5. ((Bütün cavablar düzgündür

Mövzu 8

232. Kənd təsərrüfatında məhsul istehsalı torpaq, əmək və maliyyə resursları ilə yanaşınə ilə bağlıdır

1. Meliorasiya işləri ilə

2. İrriqasiya işləri ilə
3. ((Maddi-texniki resurslarla
4. Kreditin verilməsi ilə
5. Lizinqin genişləndirilməsi ilə

233. Maddi-texniki resurslar hansı əhəmiyyətli rolu ilə fərqlənir

1. ((Keyfiyyəti torpaqdan səmərəli istifadəni şərtləndirməklə kənd təsərrüfatı istehsalının artırılması
2. Əmtəə və xidmətlərin istehsalçıdan istehlakçılara çatdırılması
3. Tələb və təklifdən asılı olaraq tarazlıq qiymətinin yaradılması
4. Tələbin artımı, təklifin sabitliyi, yaxud azalması şərtində tarazlıq qiymətinin artırılmasını
5. Tələbin azalması, təklifin sabitliyi, yaxud artımı şəraitində tarazlıq qiymətinin stabil saxlanması

234. Kənd təsərrüfatında maddi-texniki resurslar bazarının formalaşmasına hansı amillər təsir göstərir

1. Tələb və təklif
2. Rəqabət mühiti
3. Hər bir istehsal zonasının təbii- iqlim xüsusiyyətləri
4. İntensivləşmə səviyyəsi
5. ((Bütün cavablar düzgündür

235. Maddi-texniki resurslar bazarının formalaşmasına təsir göstərir

1. İstehsalın ixtisaslaşması amili
2. Mövsümlük amili
3. Kənd təsərrüfatında istehsal sahələrinin (məhsulun) xarakteri amili
4. İstehsalda struktur dəyişiklikləri amili
5. ((Bütün cavablar düzgündür

236. Digər bazar növlərində olduğu kimi, maddi-texniki resurslar bazarının formalaşması, fəaliyyəti və inkişafında birbaşa rol oynayır

1. ((Tələb və təklif
2. Kredit
3. Lizinq
4. Subsidiyalar
5. Vergi

237. Maddi-texniki resurslar bazarında tələbə hansı amil təsir edir

1. İstehsalçıların malik olduqları torpaq sahəsi
2. Heyvanların baş sayı
3. Gəlirlərinin səviyyəsi
4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

238. Maddi-texniki resurslar bazarında təklifə əsasən təsir göstərir

1. Maddi-texniki vəsaitlərin alıcılarının sayı
2. Alıcıların gəlirləri
3. Kənd təsərrüfatı istehsalçılarının maddi-texniki resurslarla təmin olunması səviyyəsi
4. Maşın və avadanlıqların istismar müddəti
5. ((Bütün cavablar düzgündür

239. Maddi-texniki resurslar bazarında təklifin dəyişməsində əhəmiyyətli rol oynayır

1. ((Keyfiyyət
2. İstehsal
3. Rəqabət
4. Kredit
5. Lizinq

240. Kənd təsərrüfatında hansı müxtəlif mülkiyyət formalarının inkişaf etdirilməsi maddi-texniki resurslarla təchizatın səviyyəsini müəyyənləşdirir

1. Dövlət
2. Bələdiyyə
3. Şəxsi
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

241. Əsas və dövriyyə vəsaitlərinə tələb hansı istiqamətlərdə dəyişir

1. ((Kənd təsərrüfatı istehsalının mövsümiliyi ilə
2. Keyfiyyətli məhsul istehsalı ilə
3. Rəqabət şəraitinin yaradılması ilə
4. Məhsuldarlığın artımı ilə
5. Maliyyə dəstəyi ilə

242. İxtisaslaşma kənd təsərrüfatında əvvəlcədən nəyi müəyyənləşdirməyə əsas verir

1. ((İstehsal müəssisələrinin konkret məhsul növünə görə maddi-texniki ehtiyatlara tələbatını
2. Maddi-texniki resurslara ehtiyacı
3. Maddi-texniki resursların bir hissəsi istehsal olunmuş məhsulların saxlanması
4. Müxtəlif sahələrdə istehsal dövrünün uzunluğunu
5. Məhsul istehsalı prosesində müxtəlif maddi-texniki resurslardan istifadəyə

243. Elmi-texniki tərəqqinin nailiyyətləri əsasında əldə olunan texniki və

material vəsaitlərinin istehsalata tətbiqi

1. Rəqabət mühiti yaradır
2. ((Məhsul istehsalının artırılmasına xidmət etdiyindən onlara tələb durmadan artır
3. Məhsulların qiymətinin artmasına səbəb olur
4. Təbii-iqlim xüsusiyyətlərinə təsir göstərir
5. Kreditdən istifadəni azaldır

Mövzu 9

244. Elmi-texniki tərəqqinin nailiyyətləri əsasında əldə olunan məhsulların alqı-satqı prosesi

1. ((Elmi-texniki məhsullar bazarını formalaşdırır
2. Aqrar bazarı tənzimləyir
3. Aqrar bazarda rəqabət mühiti yaradır
4. Sahibkarlıq fəaliyyətini inkişaf etdirir
5. Maliyyə yardımına şərait yaradır

245. İnsan cəmiyyəti iqtisadi və zehni inkişafdan, torpaq sahəsinin azlığı və insanların sayının artması ilə əlaqədar

1. Müasir texnologiyaların yaradılmasına can atır
2. Müasir texnologiyalardan istifadəyə can atır
3. Müasir texnologiyaların istehsalata tətbiqinə can atır
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

246. İqtisadi səmərəlilik nəyi müəyyənləşdirməyə imkan verir

1. Məhsulun keyfiyyətini
2. Müxtəlif elmi-texniki yeniliklərin istehsalın nəticəsinə təsirini
3. ((Sağlam rəqabət qabiliyyətini
4. Tələb və təklifdən asılı olaraq tarazlıq qiymətini
5. Tələbin artımı, təklifin sabitliyi, yaxud azalması şərtində tarazlıq qiymətini

247. Elmi-texniki yeniliklərin mühüm istiqamətlərindən olan yeni texnikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi

1. Əmək sərfinin azaldılmasında istifadə olunur
2. Ümumi xərclərin tərkibində texnikanın istismar xərclərinin azaldılmasında istifadə olunur
3. İşə sərf olunan vaxtın azaldılması və əmək şəraitinin yaxşılaşdırılmasında istifadə olunur
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

248. Texnoloji səmərəlilik xarakterizə edir

1. Ümumi xərclərin tərkibində texnikanın istismar xərclərinin azaldılmasını
2. ((Yeni texnika və texnologiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təkmilləşdirilməsini
3. İşə sərf olunan vaxtın azaldılmasını
4. Əmək sərfinin azaldılmasını
5. Müxtəlif elmi-texniki yeniliklərin istehsala tətbiqini

249. Sosioloji səmərəlilik istifadə olunur

1. İşə sərf olunan vaxtın azaldılmasında
2. ((Elmi-texniki yeniliklərin işçilərin həyat və əmək şəraitinə təsirini müəyyənləşdirməkdə
3. Əmək sərfinin azaldılmasında
4. Məhsuldarlığın artırılmasında
5. Keyfiyyətli məhsul istehsalında

250. Kənd təsərrüfatında ETT-nin iqtisadi səmərəliliyi işçilərin əmək və həyat fəaliyyətinin yaxşılaşdırılması nəyi özündə birləşdirir

1. Əmək məhsuldarlığının yüksəldilməsini
2. Məhsul istehsalının maya dəyərinin aşağı salınmasını
3. Xalis mənfəətin artırılmasını
4. Mənfəətin artırılmasını
5. ((Bütün cavablar düzgündür

251. ETT-nin kənd təsərrüfatında tətbiqinin əsas şərtləri və istiqamətləri hansılardır

1. Kənd təsərrüfatının xüsusiyyətləri, o cümlədən resursların məhdudluğu nəzərə alınmaqla qənaətlı texnika və texnologiyanın hazırlanması
2. Müasir suvarma sistemləri kompleksinin, həmçinin mineral gübrələrdən səmərəli istifadə sisteminin hazırlanması
3. Bitkilərin mühafizəsi və heyvanların xəstəliklərinə qarşı yeni üsul və tədbirlərin hazırlanması
4. Biotənzimləyici texnologiyalar istehsalı
5. ((Bütün cavablar düzgündür

252. ETT-nin kənd təsərrüfatında tətbiqinin əsas şərtlər və istiqamətlərdən ibarətdir

1. Bitki növləri və heyvan cinslərinin yaradılması istiqamətində tədbirlərin hazırlanması
2. Kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və ekoloji təmiz texnologiyalar üçün yeni texnika və texnologiyaların hazırlanması və tətbiqi

3. Keyfiyyətli və ekoloji təmiz məhsul istehsalının təmin edilməsi tədbirlərinin hazırlanması və tətbiqi

4. Elmi-texniki işlərlə (elmi-texniki tədqiqatlar) yanaşı istehsalatda çalışan mütəxəssislərin hazırlanması

5. ((Bütün cavablar düzgündür

253. Innovasiya

1. Kənd təsərrüfatında kreditlə əlaqədar fəaliyyət növüdür

2. ((Hazırlanmış yeni texnika və texnologiyalar, digər məhsullar və proseslərin tətbiqinə yönəldilmiş fəaliyyət növüdür

3. Aqrar bazarda tələblə təklif arasında olan nisbətdir

4. Kənd təsərrüfatı istehsalçıları arasında sağlam rəqabətin inkişaf edilməsidir

5. Aqromarketing fəaliyyətidir

254. Innovasiyanın tətbiqi hansı tədbiq və təkmilləşdirmə tədbirlərini əhatə edir

1. Təşkilati tədbirlərin

2. Maliyyə

3. Tədris

4. Elmi-tədqiqat

5. ((Bütün cavablar düzgündür

Mövzu 10

255. Torpaq bazarının formalaşması kənd təsərrüfatında torpaq mülkiyyətçilərinin və müxtəlif mülkiyyətə əsaslanan hansı təsərrüfatçılıq formalarının fəaliyyəti ilə əlaqədardır

1. Dövlət

2. Bələdiyyə

3. Xüsusi

4. Dövlət və bələdiyyə

5. ((Dövlət, bələdiyyə və xüsusi

256. Torpaq bazarının səmərəli fəaliyyəti onun

1. Münbitliyi ilə bir-başa bağlıdır

2. ((Seqmentləri ilə bir-başa bağlıdır

3. Xüsusiyyətləri ilə bir-başa bağlıdır

4. Formalaşması ilə bir-başa bağlıdır

5. Qorunması ilə bir-başa bağlıdır

257. Torpaq bazarının səmərəli fəaliyyəti necə seqmentlərdən ibarətdir

1. 2

2. 4

3. 1
4. ((3
5. 6

258. Torpaq sahələrinin bazarda hansı əməliyyatlarının keçirilməsi mümkündür

1. Əkini
2. ((Alqı-satqısı
3. Biçini
4. Suvarılması
5. Becərilməsi

259. Bazarda torpaq sahələrinlə bağlı hansı əməliyyatlar keçirilir

1. Əkini
2. ((Nizamnamə fonduna verilməsi
3. Biçini
4. Suvarılması
5. Becərilməsi

260. Torpaq sahələrinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik əsasında başqasına keçməsi nə əsasında həyata keçirilir

1. Sərəncam
2. Aktlar
3. ((Dövlətin mülki və torpaq qanunvericiliyi
4. Hüquqi baza
5. Qərarlar

261. Bələdiyyələr hansı səlahiyyətlərindən istifadə etməklə iqtisadi proseslərdə, o cümlədən torpaq bazarının fəaliyyətində öz iştirakını təmin edə bilər

1. Qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaq barəsində sərəncam verilməsi

2. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

3. Yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer quruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi

4. Bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması

5. ((Bütün cavablar düzgündür

262. Aşağıdakı hansı səlahiyyətlərindən istifadə etməklə bələdiyyələr iqtisadi proseslərdə, o cümlədən torpaq bazarının fəaliyyətində öz iştirakını təmin edir

1. Bələdiyyə ehtiyatları üçün torpaq sahəsinin qanunvericiliklə hüquqi və

fiziki şəxslərdən geri alınması

2. Öz səlahiyyətləri daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi

3. Bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi

4. Hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi

5. ((Bütün cavablar düzgündür

Mövzu 11

263. Əmək bazarında qiymətlərin formalaşması hansı qanunun tələblərinə tabe olur

1. Tələb
2. Təklif
3. ((Tələb və təklif
4. Bazar
5. Əmək

264. Yəni bazarda iş qüvvəsinə tələb çox olduqda qiymətlər

1. ((Yüksək olur
2. Aşağı olur
3. Liberallaşır
4. Stabil olur
5. Dəyişir

265. Yəni bazarda iş qüvvəsinə tələb az olduqda qiymətlər

1. Yüksək olur
2. ((Aşağı olur
3. Liberallaşır
4. Stabil olur
5. Dəyişir

266. Tələb və təklifin formalaşmasına

1. Regionların və ölkənin tələbatı və tələbatdan asılı olaraq iş yerlərinin mövcudluğu amili təsir edir

2. İstehsalın genişləndirilməsi imkanları amili təsir edir

3. İnvestisiya potensialı amili təsir edir

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

267. Əmək bazarının fəaliyyəti və onun mövcud vəziyyəti hansı göstəricilər sistemi vasitəsilə xarakterizə olunur

1. İş qüvvəsinin təklif göstəriciləri
2. İş qüvvəsinə tələb göstəriciləri
3. Məşğulluq və işsizlik göstəriciləri
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

268. Əmək bazarı hansı seqmentlərdən ibarətdir

1. Yüksək əmək haqqı səviyyəsinə və iş şəraitinə malik işçilərdən
2. Fəaliyyət göstərənlər daimi və cəlb edilmiş işçilərdən
3. Bir növ işsizlərdən ibarətdir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

269. Əmək bazarı necə seqmentdən ibarətdir

1. ((3
2. 1
3. 2
4. 3
5. 6

Mövzu 12

270. Kənd təsərrüfatı məhsullarının satış sistemi hansı iqtisadi münasibətlər sistemini özündə birləşdirir

1. ((Əmtəə və xidmətlərin istehsalçıdan istehlakçılara çatdırılmasını
2. Tələb və təklifdən asılı olaraq tarazlıq qiymətini
3. Tələbin artımı, təklifin sabitliyi, yaxud azalması şərtində tarazlıq qiymətini
4. Tələbin azalması, təklifin sabitliyi, yaxud artımı şəraitində tarazlıq qiymətini
5. Təklifin artımı, tələbin sabit, yaxud azalması şərtində tarazlıq qiyməti aşağı düşür və təklifin azalması, tələbin sabitliyi, yaxud artması şərtində tarazlıq qiymətini

271. Satış sistemi məhsul istehsalının başa çatdırılmasından sonra nədən ibarətdir

1. Əmtəələrin satışa hazırlığından
2. Əmtəələrin qablaşdırılmasından
3. Əmtəələrin markalanmasından
4. Əmtəələrin saxlanması və maliyyələşdirilməsindən
5. ((Bütün cavablar düzgündür

272. Bazarda üzüm məhsuluna təklif əsasən hansı amillərin təsiri ilə formalaşır

1. Üzümlüklər
2. İnvestisiya qoyuluşunun həcmi
3. Üzüm istehsalçılarının sayı və gəlirlərinin səviyyəsi
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

273. Üzüm bazarında əsasən hansı satış qiymətləri fəaliyyət göstərir

1. Müqavilə qiymətləri
2. Pərakəndə satış qiymətlər
3. Topdan satış qiymətlər
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

274. Süd və süd məhsulları bazarında hansı növ əmtəələrin satışı həyata keçirilir

1. Süd
2. Yağ
3. Pendir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

275. Süd və süd məhsulları bazarında tələbin dəyişməsi əsasən hansı amillərin təsiri altında baş verir

1. Əhəlinin sayı və gəlirləri
2. Emal müəssisələrinin inkişaf səviyyəsi
3. İdxal - ixracın həcmi
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

Mövzu 13

276. Proqnoz dedikdə:

1. Kənd təsərrüfatının səmərəli inkişafı və keyfiyyətli məhsul istehsalı düşülür
2. ((Hər hansı iqtisadi sistemin gələcək vəziyyəti üçün kəmiyyət və keyfiyyət parametrləri formasında əsaslandırılmış tədbirlər kompleksi başa düşülür
3. Kənd təsərrüfatında maya dəyərinin aşağı düşməsi və məhsuldarlığın artımı başa düşülür
4. Aqrar əmtəə istehsalçılarının gəlirlərinin formalaşması başa düşülür
5. Əmtəə mühitin mühafizəsi başa düşülür

277. Proqnozlaşdırma sistemi hansı məqsədi həyata keçirir:

1. ((Ölkə, region və müəssisə miqyasında iqtisadi inkişafın məqsəd və vəzifələrinin müəyyən edilməsi

2. Ümumdövlət proqnozlaşdırma sistemi

3. İstehsal və qeyri-istehsal komplekslərinin proqnozlaşdırılması sistemi

4. Sahələr üzrə proqnozlaşdırma sistemi

5. Sahələrarası proqnozlaşdırma sistemi

278. Proqnozlaşdırma sistemlərinin özünəməxsus prinsipi mövcuddur:

1. Bazar iqtisadi münasibətlərinin tələblərinə uyğun proqnozlar hazırlamaqla əhalinin tələbatının ödənilməsinin təmin olunması

2. Geniş təkrar istehsalın səmərəliliyinin yüksəldilməsi

3. Əlverişli və daha səmərəli istehsal sahələrinin müəyyənləşdirilməsi

4. İnvestisiya qoyuluşunun stimullaşdırılmasının təmin edilməsi

5. ((Bütün cavablar düzgündür

279. Proqnozlaşdırma sistemlərinə aiddir:

1. İstehsalın yerləşdirilməsi, ixtisaslaşması və diversifikasiyasının nəzərə alınması şərti ilə müəyyən dövr üçün səmərəli sahələrin müəyyən edilməsi

2. Regionların təbii-iqtisadi xarakteri və xüsusiyyətləri baxımından nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və proporsionallığın təmin olunması

3. Proqnozların hazırlanması prosesində ixrac potensialının nəzərə alınması və idxal amillərinin təsir səviyyəsinin müəyyənləşdirilməsi

4. ((Bütün cavablar düzgündür

5. Bütün cavablar səfdir

280. İqtisadi proqnozlar

1. Bitkiçiliyin inkişafı üçün hazırlanır

2. Heyvandarlığın inkişafı üçün hazırlanır

3.((İqtisadiyyatın inkişafı məqsədilə hazırlanır

4. Məhsuldarlığın artırılması məqsədilə hazırlanır

5. Keyfiyyətli məhsul istesalı məqsədilə hazırlanır

281. Xarici-iqtisadi proqnozlar

1. Ölkənin digər ölkələrlə iqtisadi əlaqələrinin inkişaf istiqamətini müəyyənləşdirir

2. Ölkənin ixrac potensialının hansı ölkənin iqtisadi səviyyəsinə uyğunluğunu hesablamağa imkan verir

3. İxrac olunacaq əmtəələrin rəqabət aparma imkanlarını hesablamağa imkan verir

4. Xarici-iqtisadi proqnozlar ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir
5. ((Bütün cavablar düzgündür

282. Ekoloji proqnozlar hansı məsələlərin həlli üçün əhəmiyyətlidir

1. ((Ətraf mühitin qorunması
2. Rəqabət şəraitini yaradılması
3. İstehsalın intensivləşdirilməsi
4. Maya dəyərinin aşağı salınması
5. Yeni texnologiyanın tətbiqi

Mövzu 14

283. Aqrar bazarın formalaşması və xüsusilə səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə asılıdır

1. Tələbdən
2. Təklifdən
3. Kreditdən
4. Mösumi xarakterdən
5. ((Dövlət tənzimlənməsindən

284. Aqrar sfera və onun əsasında formalaşan aqrar bazar daima dövlət tərəfindən

1. Nəzarət altında olmalıdır
2. ((Tənzimlənməlidir
3. İdarə olunmalıdır
4. Standart forma yaratmalıdır
5. Gəlirə nəzarət etməlidir

285. Bazar münasibətlərinin inkişafının müasir mərhələsində aqrar bazarın fəaliyyətinin nizamlanmasına yönəldilir

1. ((Hüquqi-normativ aktlar
2. Qanunlar
3. Sərəncamlar
4. Qərarlar
5. Bütün cavablar səfdir

286. Aqrar bazarın birbaşa (müstəqim) tənzimlənməsi əksər hallarda necə adlanır

1. ((Aqrar bazarın hüquqi tənzimlənməsi
2. Aqrar bazarın ekoloji tənzimlənməsi
3. Aqrar bazarın sosial tənzimlənməsi
4. Aqrar bazarın iqtisadi tənzimlənməsi

5. Aqrar bazarın əxlaqi tənzimlənməsi

287. Əmtəə istehsalçılara verilən dotasiyaların səmərəliliyi hansı şərtlə səciyyələnir

1. Maya dəyərini aşağı salınması
2. ((Maddi-texniki resurslar bazarında istehsal vasitələri təklifinin qiymət elastikliyinə malik olması
3. Rəqabətin gücləndirilməsi
4. Ekoloji təmiz məhsul istehsalı
5. Məhsulun keyfiyyətinin artırılması

288. Aqrar bazarın qorunması sisteminin mühüm tərkib elementi olmaqla aqrar sferanın kreditləşdirilməsi aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur

1. Faiz stavkalarının subsidiyalaşdırılması
2. ASK sahələrinə dövlət qərantıyası ilə bank subsidiyalarının verilməsi
3. Bilavasitə aqrar sferaya xidmət edən ixtisaslaşdırılmış kredit institutlarının yaradılması
4. Aqrar sferaya verilmiş borcların silinməsi
5. ((Bütün cavablar düzgündür

Mövzu 15

289. Dünya təsərrüfat sisteminin formalaşması

1. Elmi-texniki əməkdaşlığın inkişafının nəticəsidir
2. Kreditləşmənin inkişafının nəticəsidir
3. Qarşılıqlı iqtisadi yardım və köməklərin inkişafının nəticəsidir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

290. Ümumi formada beynəlxalq iqtisadi inteqrasiya ölkələrarası əmək bölgüsünün

1. Dərinləşməsini xarakterizə edir
2. İstehsalın inkişafını xarakterizə edir
3. İqtisadi səmərəliliyinin artırılmasını xarakterizə edir
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

291. Beynəlxalq iqtisadi inteqrasiya hansı formalardan ibarətdir

1. Azad ticarət zonası
2. İqtisadi və valyuta ittifaqı
3. Gömrük ittifaqı
4. Ümumi bazaar
5. ((Bütün cavablar səfdir

292. Avropa Birliyinin ümumi aqrar siyasəti cavab verir

1. Keyfiyyətli məhsul istehsalına
2. ((Vətəndaş cəmiyyətinin tələblərinə cavab
3. Sağlam rəqabət mühitinin yaradılmasına
4. Maya dəyərinin aşağı salınmasına
5. Məhsuldarlığın artırılmasına

293. Kənd təsərrüfatının inkişafında Avropa Birliyinin rolu ibarətdir

1. Əhalinin sabit və təhlükəsiz ərzaq təminatına nail olunması
2. Aqrar sahənin modernləşməsi və inkişafına əlverişli şərait yaradan minimum standartların müəyyən edilməsi
3. Kənd təsərrüfatı istehsalçılarına birliyin bütün ölkələrində müvafiq şəraitin yaradılması
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

294. Avropa Birliyini müasir aqrar siyasətinin nailiyyətlərinin əldə edilməsində hansı amillər mühüm rol oynamışdı

1. Kənd əhalisinin maddi rifahı halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi
2. Ərzağın keyfiyyətinin yaxşılaşdırılması
3. Ərzaq təhlükəsizliyinə təminat
4. ((Bütün cavablar düzgündür
5. Bütün cavablar səfdir

Mövzu 6.

295. Aqrar siyasətin məqsədi:

1. ((Yeni iqtisadi münasibətlərin inkişafı əsasında çox növlü təsərrüfatçılığa nail olmaq
2. Ölkənin bütün regionlarında özəl banklar yaratmaq
3. Özəl bankların kənd təsərrüfatı qurumları olmalıdır
4. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yüksəltmək

5. Subsidiyalar ayırmaq

296. Sərbəst rəqabətin inkişafına nail olmaq üçün:

1. Məhsulların istehsalının dövlət tərəfindən stimullaşdırılması təcrübəsi genişləndirilməlidir
2. Özəl kənd təsərrüfatı müəssisələrinə kredit faizi müəyyənləşdirərkən ən aşağı faiz dərəcələri nəzərdə tutulmalıdır
3. Şərait yaradılmalıdır ki, krediti almaqda maraq olsun
4. Kreditin qaytarılmasında ümitsizlik aradan qaldırılsın
5. ((Ölkədə etibarlı aqrar bazar formalaşmalı və səmərəli fəaliyyət göstərməlidir

297. Aqrar bazarın formalaşması üçün hansı tədbirlər həyata keçirilir?

1. Təsərrüfatçılıq
2. Rəqabət
3. İstehsal
4. ((İstehsalın strukturunun müasir dövrün tələblərinə uyğunlaşması
5. Kredit

298. Aqrar siyasətin başlıca istiqaməti nədən ibarətdir?

1. Kredit cəlb etmək
2. ((Çoxukladlı iqtisadiyyatı və aqrar sahibkarlığı formalaşdırmaq
3. İstehsalı artırmaq
4. İqtisadi mexanizm hazırlamaq
5. Rəqabət yaratmaq

299. Aqrar bazar necə formalaşır:

1. ((Daxili istehsal sahələrinin inkişafı və idxal edilən məhsullar hesabına
2. Tələb və təklif görə
3. Proqnozla
4. Qiymət və qiymətqoymayla
5. Gəlir və xərclərlə

300. Azərbaycan Respublikasında aqrar bazarı formalaşdıran istehsal sahələri quruluşuna hansı sahələr daxildir

1. Meşəçilik
2. Balıqçılıq
3. Kənd təsərrüfatı
4. Emlək və yeyinti
5. ((Bütün cavablar düzgündür